

AAA_1252_az_Qiyabi yekun imtahan testinin sualları**Fənn : 1252 Ekoloji biznesin əsasları**

1 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☐ hüquqi norma çərçivəsini
- ☐ iqtisadi norma çərçivəsini

2 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☐ hüquqi norma çərçivəsini
- ☐ iqtisadi norma çərçivəsini

3 Hansı qanunla azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem tənzimlənir

- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ bazar qanunu
- ☐ azad sahibkarlıq qanunu

4 Azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem hansı qanunla tənzimlənir

- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ bazar qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu

5 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ iş normasını
- ☐ hüquqi norma çərçivəsini
- ☐ iqtisadi norma çərçivəsini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü

6 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iqtisadi norma çərçivəsini
- ☐ hüquqi norma çərçivəsini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ iş normasını

7 “Ekoloji biznesin əsasları” fənni bakalavr pilləsində iqtisadçı ekoloqların hazırlanmasında щаныс fəndir

- ☐ ümumtəbii fənlərdən biridir
- ☐ texniki fənlərdən biridir
- ☐ köməkçi fənlərdən biridir
- ☐ əsas fənlərdən biridir

☒ ikinci dərəcəli fəndir

8 Hansı qanunla azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem tənzimlənir

- ☐ bazar qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu

9 Azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem hansı qanunla tənzimlənir

- ☐ bazar qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu

10 Biznesin mənası nədir

- ☒ iş
- ☐ sahibkarlıq
- ☐ fəaliyyət
- ☐ təşəbbüskarlıq
- ☐ gəlir

11 “Ekoloji biznesin əsasları” fənninin predmeti nədir

- ☐ hüquqi norma çərçivəsidir
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətləridir
- ☐ iş normasıdır
- ☐ iqtisadi norma çərçivəsidir
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürüdür

12 “Ekoloji biznesin əsasları” fənni iqtisadçı ekoloqların hazırlanmasında necə bir fəndir

- ☐ texniki fənlərdən biridir
- ☐ ikinci dərəcəli fəndir
- ☒ əsas fənlərdən biridir
- ☐ köməkçi fənlərdən biridir
- ☐ ümumtəbii fənlərdən biridir

13 Müasir iqtisadi sistemə keçid hansı qanunla tənzimlənir:

- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ bazar qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu

14 Beynəlxalq hüquqун щялл етдийи мясялянин сайы нечядир?

- ☐ 8.0
- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 7.0

15 Hüquqi təsirin нечя sahəsi вардыр?

- ☐ 9.0
- ☐ 8.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 6.0

16 Ekoloji biznesin mühitləri necədir

- ☐ 5.0
- ☐ 7.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 2.0

17 Ekoloji biznesin təbii-geografi mühiti nədir?

- ☐ təhsil səviyyəsi
- ☒ torpaqların məhsuldarlığı
- ☐ bioloji
- ☐ ilin fəsilələrinin müddəti
- ☐ əhəlinin yaş və cins tərkibi

18 Beynəlxalq hüququn şüal etdiyi meylənin sayı necədir?

- ☒ 3.0
- ☐ 6.0
- ☐ 8.0
- ☐ 7.0
- ☐ 4.0

19 Hüquqi təsirin necə sahəsi vardır?

- ☐ 5.0
- ☐ 9.0
- ☐ 8.0
- ☐ 4.0
- ☒ 6.0

20 Ekoloji biznesin mühitləri necədir

- ☐ 6.0
- ☐ 7.0
- ☐ 5.0
- ☐ 2.0
- ☒ 4.0

21 İnvestisiya sənədlərinə aiddir

- ☐ bina
- ☒ daşınan və daşınmaz əmlak
- ☐ su
- ☐ torpaq
- ☐ nou-hau

22 Ekoloji biznesin təbii-geografi mühitinə daxildir

- ☒ bioloji
- ☐ əhəlinin yaş və cins tərkibi
- ☐ təhsil səviyyəsi

- ☐ ilin fəsilələrinin müddəti
- ☐ torpaqların məhsuldarlığı

23 Beynəlxalq hüquq neçə məsələni əhatə edir

- ☐ 3.0
- ☒ 7.0
- ☐ 6.0
- ☐ 8.0
- ☐ 4.0

24 Hüquqi təsirin ən mühüm sahələri neçədir

- ☒ 6.0
- ☐ 8.0
- ☐ 9.0
- ☐ 4.0
- ☐ 5.0

25 Ekoloji biznesin neçə mühiti vardır

- ☐ 4.0
- ☒ 2.0
- ☐ 5.0
- ☐ 7.0
- ☐ 6.0

26 Ekoloji biznes bazarında kredit bazarının hisсяляринин сайы

- ☐ 8.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 2.0

27 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarının hisсяляринин сайы

- ☐ 5.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 2.0
- ☒ 3.0

28 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin alınmaması
- ☐ xərclərin alınması
- ☐ xərclərin qaytarılması
- ☐ xərclərin olması

29 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ informasiyaların məhvi
- ☒ informasiyaların eyni anlaşıqlığı
- ☐ informasiyaların müxtəlif cür anlaşıqlığı
- ☐ informasiyaların anlaşılmamazlığı
- ☐ informasiyaların çıxarılması

30 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ bazara daxil olmamaq
- ☒ bazara qeyri-bərabər sayda daxil olma
- ☐ bazardan çıxmaq
- ☐ bazardan bərabər sayda çıxmaq
- ☐ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması

31 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ az sayda satıcıların mövcudluğu
- ☒ qeyri-müəyyən sayda alıcılar
- ☐ qeyri-müəyyən sayda satıcılar
- ☐ çox sayda alıcı və satıcıların mövcudluğu
- ☐ az sayda alıcıların mövcudluğu

32 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin tam yoxluğu
- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☐ transaksion xərclərin yoxluğu
- ☐ transaksion xərclərin yarı varlığı

33 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin tam yoxluğu
- ☐ transaksion xərclərin yarı varlığı
- ☐ transaksion xərclərin yoxluğu

34 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kreditin faizi

- ☐ 27.0
- ☐ 40.0
- ☒ 15.0
- ☐ 51.0
- ☐ 33.0

35 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kreditin faizi

- ☐ 69.0
- ☒ 67.0
- ☐ 80.0
- ☐ 73.0
- ☐ 78.0

36 Ekoloji biznes bazarının maliyyə bazarıdır

- ☐ əmlak bazarı
- ☒ pul bazarı
- ☐ bank bazarı
- ☐ torpaq bazarı
- ☐ təkrar maliyyə bazarı

37 Ekoloji biznesin infrastruktur elementi sayılır?

- ☐ qurğular

- ☒ innovasiya – investisiya bazarı
- ☐ baza texnologiyaları
- ☐ pul vəsaiti
- ☐ binalar

38 Ekoloji biznes bazarının infrastrukturu nedir?

- ☐ broker şirkətləri
- ☒ kapital bazarı
- ☐ elektron ticarət sistemləri
- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☐ ticarət palataları

39 Ekoloji biznes bazarında kredit bazarının hisсяляринин сайы

- ☐ 8.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 2.0

40 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarının hisсяляринин сайы

- ☐ 7.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 2.0
- ☐ 6.0

41 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ xərclərin alınmaması
- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin olması
- ☐ xərclərin qaytarılması
- ☐ xərclərin alınması

42 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ yarı gözləmələr
- ☒ qeyri-bərabər gözləmələr
- ☐ bərabər gözləmələr
- ☐ fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
- ☐ tam gözləmələr

43 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ informasiyaların müxtəlif cür anlaşılıqlığı
- ☒ informasiyaların eyni anlaşılıqlığı
- ☐ informasiyaların məhvi
- ☐ informasiyaların çıxarılması
- ☐ informasiyaların anlaşılmamazlığı

44 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ bazardan çıxmaq
- ☐ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
- ☐ bazara daxil olmamaq
- ☐ bazardan bərabər sayda çıxmaq

- ☒ bazara qeyri-bərabər sayda daxil olma

45 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ az sayda satıcıların mövcudluğu
☐ az sayda alıcıların mövcudluğu
☒ qeyri-müəyyən sayda alıcılar
☐ qeyri-müəyyən sayda satıcılar
☐ çox sayda alıcı və satıcıların mövcudluğu

46 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin yarı yoxluğu
☒ transaksion xərclərin tam varlığı
☐ transaksion xərclərin tam yoxluğu
☐ transaksion xərclərin yarı varlığı
☐ transaksion xərclərin yoxluğu

47 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin yarı varlığı
☐ transaksion xərclərin tam yoxluğu
☒ transaksion xərclərin tam varlığı
☐ transaksion xərclərin yarı yoxluğu
☐ transaksion xərclərin yoxluğu

48 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kreditin faizi

- ☐ 40.0
☐ 33.0
☐ 27.0
☐ 51.0
☒ 15.0

49 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kreditin faizi

- ☐ 80.0
☐ 73.0
☒ 67.0
☐ 69.0
☐ 78.0

50 Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan iqtisadçıların qrupu hansıdır?

- ☐ 4.0
☒ 3.0
☐ 6.0
☐ 5.0
☐ 7.0

51 Ekoloji biznes bazarının maliyyə bazarıdır

- ☐ bank bazarı
☒ pul bazarı
☐ əmlak bazarı
☐ təkrar maliyyə bazarı
☐ torpaq bazarı

52 Ekoloji biznesin infrastruktur elementi сайылып?

- ☐ qurğular
- ☒ innovasiya – investisiya bazarı
- ☐ baza texnologiyaları
- ☐ pul vəsaiti
- ☐ binalar

53 Ekoloji biznes bazarının infrastrukturunu нядир?

- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☒ kapital bazarı
- ☐ broker şirkətləri
- ☐ ticarət palataları
- ☐ elektron ticarət sistemləri

54 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarını neçə hissəyə bölmək olar

- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0
- ☐ 7.0
- ☐ 6.0

55 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin alınmaması
- ☐ xərclərin alınması
- ☐ xərclərin olması
- ☐ xərclərin qaytarılması

56 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ bərabər gözləmələr
- ☐ qeyri-bərabər gözləmələr
- ☒ fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
- ☐ yarı gözləmələr
- ☐ tam gözləmələr

57 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ informasiyaların anlaşılmamazlığı
- ☒ informasiyaların eyni anlaşıqlığı
- ☐ informasiyaların müxtəlif cür anlaşıqlığı
- ☐ informasiyaların çıxarılması
- ☐ informasiyaların məhvi

58 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☒ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
- ☐ bazardan çıxmaq
- ☐ bazardan bərabər sayda çıxmaq
- ☐ bazara daxil olmamaq
- ☐ bazara qeyri-bərabər sayda daxil olma

59 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☒ transaksion xərclərin tam yoxluğu

- ☐ transaksion xərclərin yarı varlığı
- ☐ transaksion xərclərin yoxluğu
- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☐ transaksion xərclərin tam varlığı

60 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kredit qoyuluşlarının yekuna görə faizi

- ☒ 27.0
- ☐ 33.0
- ☐ 51.0
- ☐ 40.0
- ☐ 15.0

61 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kredit qoyuluşlarının yekuna görə faizi

- ☐ 80.0
- ☐ 67.0
- ☒ 73.0
- ☐ 69.0
- ☐ 78.0

62 Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan qrup iqtisadçılar

- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 3.0

63 Ekoloji biznes bazarının maliyyə bazarına daxildir

- ☐ təkrar maliyyə bazarı
- ☐ əmlak bazarı
- ☐ torpaq bazarı
- ☐ bank bazarı
- ☒ pul bazarı

64 Ekoloji biznesin infrastruktur elementidir

- ☐ qurğular
- ☒ innovasiya – investisiya bazarı
- ☐ pul vəsaiti
- ☐ binalar
- ☐ baza texnologiyaları

65 Ekoloji biznes bazarının infrastrukturuna daxildir

- ☐ broker şirkətləri
- ☒ kapital bazarı
- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☐ elektron ticarət sistemləri
- ☐ ticarət palataları

66 Гиймят сийасяти ekoloji biznesdə нядир?

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir

67 Qiymətlər sistemi əlamətinə görə групплашыр

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

68 Qiymətin dövlət tənzimlənməsinin metodları

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

69 Эюстярижилярин щансы гүмөтө аиддир

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☐ dəyərin fizik ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir

70 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ elmin texniki siyasəti
- ☐ atmosfer siyasəti

71 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli amillər
- ☐ atmosfer siyasəti

72 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ müxtəlif güzəştlər
- ☐ atmosfer siyasəti

73 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həçminə təsir göstərir

- ☒ 8.0
- ☐ 5.0
- ☐ 6.0
- ☐ 7.0

☐ 4.0

74 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ daşınan və daşınmaz əmlak
- ☐ nou- haw

75 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ səhmlər
- ☐ nou- haw

76 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ kreditlər
- ☐ nou- haw

77 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ məqsədli bank əmanətləri
- ☐ nou-haw

78 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ pul vəsaiti
- ☐ nou - haw

79 Эюстярилянлярин щансы дөвлət бüdcəсиня аиддир

- ☐ şəxsi sənəddir
- ☐ dövlət sənədidir
- ☐ ən mühüm qeyri-maliyyə sənədidir
- ☒ ən mühüm maliyyə sənədidir
- ☐ qeyri-dövlət sənədidir

80 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ rabitə sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

81 nəqliyyat sahəsindəki müəssisələr

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☒ aqrar sahəsindəki müəssisələr

82 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ yanacaq-enetgetika sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

83 Ekoloji biznesin tənzimlənməsi цчцндцр

- ☐ texniki baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

84 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

85 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ kompleks
- ☐ kommunikasiya
- ☒ amortizasiya
- ☐ dövlət
- ☐ innovasiya

86 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☒ qiymət
- ☐ kommunikasiya
- ☐ innovasiya
- ☐ kompleks
- ☐ dövlət

87 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☒ investisiya
- ☐ kompleks
- ☐ kommunikasiya
- ☐ innovasiya
- ☐ dövlət

88 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ kommunikasiya
- ☐ dövlət
- ☐ kompleks
- ☒ elmi-texniki

☐ innovasiya

89 İqtisadi metodun ящатя етдийи sahələr

- ☐ 8.0
☐ 6.0
☐ 4.0
☐ 7.0
☒ 5.0

90 İnzibati metod ящатя етдийи sahələr

- ☒ 2.0
☐ 3.0
☐ 5.0
☐ 4.0
☐ 6.0

91 İqtisadiyyatın tənzimlənməsində inzibati metodlardan бири эюстярилир:

- ☐ maddi inhisarçılıq
☐ mənəvi inhisarçılıq
☐ əmək inhisarçılıq
☐ əqli inhisarçılıq
☒ təbii inhisarçılıq

92 İqtisadiyyatın tənzimlənməsində iqtisadi metodlardan биридир:

- ☐ maliyyə vəsaiti
☐ sosial dönmə
☐ pul bölgüsü
☒ resursların yenidən bölgüsü
☐ maddi vəsait

93 Dövlət büdcəsi kəsiri щаггында мялумыты эюстяр

- ☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir
☐ pozitiv vəziyyətdir
☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir
☐ neytral vəziyyətdir
☐ kompleks vəziyyətdir

94 Pozitiv şərait дедикдя ня баша дцщцлцр?

- ☒ neytral proseslərdir
☐ mənfəi proseslərdir
☐ artım proseslərdir
☐ neqativ proseslərdir
☐ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir

95 İnflyasiya анлайышы щансыдыр?

- ☐ üstün əmsəlidir
☐ istehsal qiymətləridir
☒ istehlak qiymətləridir
☐ istehlak qiymətlərinin artım sürətinin əhəlinin gəlirinin artım sürətinin üstələməsidir
☐ sıfır əmsəlidir

96 Bazar iqtisadiyyatı şəraitində dövlət funksiyalarının sayı

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 6.0
- ☒ 5.0

97 Гиймят сийасяти еколоји бизнесдә нядир?

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir

98 Qiymətlər sistemi əlamətinə görə груплашыр

- ☐ 7.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 3.0

99 Qiymətin dövlət tənzimlənməsinin metodları

- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0
- ☐ 3.0
- ☐ 6.0

100 Эюстярижилярин щансы гиымәтя аиддир

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☐ dəyərin fizik ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir

101 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☒ elmin texniki siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti

102 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☒ xarici investisiyalar üçün əlverişli amillər
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti

103 Unvestisiya fəallığına dövlətin təsirиня аид амилләр

- ☐ torpaq siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☒ müxtəlif güzəştlər

- ☐ atmosfer siyasəti
- ☐ su siyasəti

104 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həçminə təsir göstərür

- ☒ 8.0
- ☐ 4.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 7.0

105 İnvestisiya sənədlərinə дахилдир

- ☐ su
- ☐ nou- haw
- ☐ bina
- ☐ torpaq
- ☒ daşınan və daşınmaz əmlak

106 İnvestisiya sənədlərinə дахилдир

- ☐ torpaq
- ☐ bina
- ☐ nou- haw
- ☐ su
- ☒ səhmlər

107 İnvestisiya sənədlərinə дахилдир

- ☒ kreditlər
- ☐ bina
- ☐ nou- haw
- ☐ su
- ☐ torpaq

108 İnvestisiya sənədlərinə дахилдир

- ☒ məqsədli bank əmanətləri
- ☐ nou-haw
- ☐ bina
- ☐ su
- ☐ torpaq

109 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ torpaq
- ☒ pul vəsaiti
- ☐ su
- ☐ nou - haw

110 Эюстяриялнлярин щансы дөвлət бүдсəсиня аиддир

- ☐ şəxsi sənəddir
- ☒ ən mühüm maliyyə sənədidir
- ☐ ən mühüm qeyri-maliyyə sənədidir
- ☐ dövlət sənədidir
- ☐ qeyri-dövlət sənədidir

111 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ kommunal xidmətləri sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

112 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ yeyinti sahəsindəki müəssisələr
- ☒ rabitə sahəsindəki müəssisələr
- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr

113 nəqliyyat sahəsindəki müəssisələr

- ☐ yüngül sənayesindəki müəssisələr
- ☒ aqrar sahəsindəki müəssisələr
- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

114 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☒ yanacaq-energetika sahəsindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

115 Antiinhisar siyasəti tərkib hissəsidir

- ☐ sahəsi tənzimlənməsinin
- ☐ inhisarçı tənzimlənməsinin
- ☐ korporativ tənzimlənməsinin
- ☒ dövlət tənzimlənməsinin
- ☐ sənaye tənzimlənməsinin

116 Ekoloji biznesin tənzimlənməsi цчцндир

- ☐ texniki baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

117 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

118 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya

- ☐ kommunikasiya
- ☒ amortizasiya
- ☐ kompleks

119 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərinin əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ qiymət
- ☐ kompleks

120 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərinin əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ investisiya
- ☐ kompleks

121 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərinin əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ elmi-texniki
- ☐ kompleks

122 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərinin əks etdirməlidir

- ☒ fiskal
- ☐ kompleks
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☐ dövlət

123 İqtisadi metodun ящатя етдийи sahələr

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 5.0
- ☐ 6.0

124 İnzibati metod ящатя етдийи sahələr

- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0

125 İqtisadiyyatın tənzimlənməsində inzibati metodlardan biri эюстярилир:

- ☐ əqli inhisarçılıq
- ☐ mənəvi inhisarçılıq
- ☐ maddi inhisarçılıq
- ☐ əmək inhisarçılıq
- ☒ təbii inhisarçılıq

126 İqtisadiyyatın tənظیمlənməsində iqtisadi metodlardan biridir:

- ☐ sosial dönüm
- ☐ maddi vəsait
- ☐ pul bölgüsü
- ☒ resursların yenidən bölgüsü
- ☐ maliyyə vəsaiti

127 Dövlət büdcəsi kəsiri цаггында мялуматы эюстяр

- ☐ pozitiv vəziyyətdir
- ☐ kompleks vəziyyətdir
- ☐ neytral vəziyyətdir
- ☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir
- ☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir

128 Neqativ şərait анлайышы щансыдыр?

- ☐ əskik proseslərdir
- ☐ müsbət proseslərdir
- ☐ ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
- ☒ neytral proseslərdir
- ☐ pozitiv proseslərdir

129 Pozitiv şərait дедикдя ня баша дцщцлцр?

- ☐ artım proseslərdir
- ☐ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
- ☒ neytral proseslərdir
- ☐ mənfi proseslərdir
- ☐ neqativ proseslərdir

130 İnflyasiya анлайышы щансыдыр?

- ☐ üstün əmsalıdır
- ☐ istehsal qiymətləridir
- ☐ istehlak qiymətlərinin artım sürətinin əhəlinin gəlirinin artım sürətinin üstələməsidir
- ☒ istehlak qiymətləridir
- ☐ sıfır əmsalıdır

131 Bazar iqtisadiyyatı şəraitində dövlət funksiyalarının sayı

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0

132 Ekoloji bizneslə qiymət siyasəti nə deməkdir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir

133 Qiymətlər sistemi əlamətinə görə təsnifləşir

- ☐ 7.0

- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0
- ☐ 3.0

134 Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları

- ☐ 5.0
- ☒ 4.0
- ☐ 2.0
- ☐ 3.0
- ☐ 6.0

135 Qiymət nədir

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☐ dəyərin fizik ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir

136 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☒ elmin texniki siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti

137 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☒ xarici investisiyalar üçün əlverişli amillər
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ torpaq siyasəti
- ☐ su siyasəti
- ☐ atmosfer siyasəti

138 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☒ amortizasiya siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ torpaq siyasəti
- ☐ su siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti

139 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ torpaq siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☒ müxtəlif güzəştlər
- ☐ atmosfer siyasəti
- ☐ su siyasəti

140 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ torpaq siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ təbii təbii mühafizəsi siyasəti
- ☐ su siyasəti

☒ kredit maliyyə və vergi siyasəti

141 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həçminə birbaşa və bilavasitə təsir göstərən

- ☒ 6.0
☐ 5.0
☐ 7.0
☐ 4.0
☐ 8.0

142 İnvestisiya sənədlərinə aiddir

- ☐ torpaq
☒ səhmlər
☐ bina
☐ nou- haw
☐ su

143 İnvestisiya sənədlərinə aiddir

- ☐ torpaq
☐ bina
☐ nou- haw
☐ su
☒ kreditlər

144 İnvestisiya sənədlərinə aiddir

- ☐ torpaq
☐ nou - haw
☐ bina
☐ su
☒ pul vəsaiti

145 Dövlət büdcəsi nədir

- ☐ qeyri-dövlət sənədidir
☐ şəxsi sənəddir
☐ ən mühüm qeyri-maliyyə sənədidir
☐ dövlət sənədidir
☒ ən mühüm maliyyə sənədidir

146 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ yeyinti sahəsindəki müəssisələr
☐ aqrar sahəsindəki müəssisələr
☐ yüngül sənayesindəki müəssisələr
☐ kənd təsərrüfatındakı müəssisələr
☒ kommunal xidmətləri sahəsindəki müəssisələr

147 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ yüngül sənayesindəki müəssisələr
☐ yeyinti sahəsindəki müəssisələr
☐ kənd təsərrüfatındakı müəssisələr
☒ rabitə sahəsindəki müəssisələr
☐ aqrar sahəsindəki müəssisələr

148 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ nəqliyyat sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

149 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ yanacaq-enetgetika sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

150 Antiinhisar siyasəti iqtisadiyyatın tərkib hissəsidir

- ☐ sahəsi tənzimlənməsinin
- ☐ inhisarçı tənzimlənməsinin
- ☐ korporativ tənzimlənməsinin
- ☒ dövlət tənzimlənməsinin
- ☐ sənaye tənzimlənməsinin

151 Ekoloji biznesin tənzimlənməsindən ötrü lazımdır

- ☐ texniki baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

152 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

153 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☒ amortizasiya
- ☐ kompleks
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☐ dövlət

154 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ investisiya
- ☐ kompleks

155 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya

- ☒ elmi-texniki
☐ kompleks

156 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
☐ innovasiya
☐ kommunikasiya
☒ fiskal
☐ kompleks

157 İqtisadi metodun tətbiq olunduğu sahələr

- ☐ 4.0
☐ 7.0
☐ 8.0
☒ 6.0
☐ 5.0

158 İqtisadiyyatın tənzimlənməsində inzibati metoda aiddir

- ☐ mənəvi inhisarçılıq
☐ əmək inhisarçılıq
☐ əqli inhisarçılıq
☒ təbii inhisarçılıq
☐ maddi inhisarçılıq

159 İqtisadiyyatın təmizlənməsində iqtisadi metoda aiddir

- ☐ sosial dönmə
☐ maddi vəsait
☐ pul bölgüsü
☒ resursların yenidən bölgüsü
☐ maliyyə vəsaiti

160 Dövlət büdcəsi kəsiri nə deməkdir

- ☐ pozitiv vəziyyətdir
☐ kompleks vəziyyətdir
☐ neytral vəziyyətdir
☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir
☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir

161 Neqativ şərait nə deməkdir

- ☐ əskik proseslərdir
☐ müsbət proseslərdir
☐ neytral proseslərdir
☒ ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
☐ pozitiv proseslərdir

162 Pozitiv şərait nə deməkdir

- ☐ mənfi proseslərdir
☐ neqativ proseslərdir
☐ neytral proseslərdir
☒ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
☐ artım proseslərdir

163 İnflyasiya nə deməkdir

- ☐ üstün əmsalıdır
- ☐ istehsal qiymətləridir
- ☐ istehlak qiymətləridir
- ☒ istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
- ☐ sıfır əmsalıdır

164 Bazar iqtisadiyyatı şəraitində dövlətin yerinə yetirdiyi funksiyaların sayı

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0

165 Ekoloji biznes bazarında kredit bazarını neçə hissəyə bölmək olar

- ☐ 8.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

166 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☐ istehsalat səviyyəsində
- ☐ fabriklərin səviyyəsində
- ☐ zavod səviyyəsində
- ☒ firma səviyyəsində

167 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ dalan səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ həyət səviyyəsində

168 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ küçə səviyyəsində

169 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə
- ☐ ekoloji istehlakla
- ☐ ekoloji istehsalla
- ☐ ekoloji ticarətlə

170 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji bizneslə

- ☒ ekoloji sığorta
- ☐ ekoloji istehsalla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə

171 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☒ ekoməlumatla
- ☐ ekokəşfiyyatla
- ☐ ekobizneslə
- ☐ ekoturizmlə
- ☐ ekoticarətlə

172 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ nəqliyyat biznesi ilə
- ☐ qeyri-maliyyə ekoloji biznesi ilə
- ☐ bank biznesi ilə
- ☐ ticarət biznesi ilə
- ☒ maliyyə ekoloji biznesi ilə

173 Сәхибкарлығда көмәкчи ekoloji sahibkarlıq növünә аиддир

- ☐ neytral vəziyyət
- ☐ dərin saflaşdırma
- ☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
- ☐ faydalı qazıntıların sadə emalı
- ☐ yarısaflaşdırma

174 Сәхибкарлығда көмәкчи ekoloji növ щансыдыр?

- ☐ qeyri-utilizasiya
- ☒ utilizasiya
- ☐ pul
- ☐ istehlak
- ☐ istehsal

175 Көмәкчи ekoloji sahibkarlıq növü

- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
- ☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsидир
- ☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsидир
- ☐ ehtiyatların keyfiyyətsizliyi ilə
- ☐ ehtiyatların neytrallığı ilə

176 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ şəhərin məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ regionun məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması
- ☐ ictimaiyyətin kənarlaşdırılması

177 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ ətraf mühitin pozulması
- ☒ ətraf mühitin bərpası
- ☐ riskin bərpası
- ☐ suyun bərpası

☐ torpağın bərpası

178 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ təhlükəli xidmət və məhsullar
☒ təhlükəsiz xidmət və məhsullar
☐ neytral vəziyyət
☐ riskli pozulması
☐ neytral vəziyyət

179 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ riskin neytrallaşması
☐ riskin artması
☐ riskə qayıtmaq
☒ riskin azaldılması
☐ riskin sürətlənməsi

180 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ qara qənaət
☒ enerjiyə qənaət
☐ suya qənaət
☐ torpağa qənaət
☐ məhsula qənaət

181 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ suyun saxlanması
☐ təbii qazın saxlanması
☒ tullantıların saxlanması və istifadəsi
☐ məhsulların saxlanması
☐ əmtənin saxlanması

182 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ yanar şistın qorunmasına yardım
☒ təbii ehtiyatların qorunmasına yardım
☐ kömürün qorunmasına yardım
☐ neftin qorunmasına yardım
☐ tarfun qorunmasına yardım

183 Принциплря эюря sahibkarlıq fəaliyyəti хartiyası эюстярижиси щансыдыр?

- ☐ mürəkkəb qiymətləndirmə
☒ əvvəlcədən qiymətləndirmə
☐ sonradan qiymətləndirmə
☐ düzgün qiymətləndirmə
☐ sadə qiymətləndirmə

184 Принциплря эюря sahibkarlıq fəaliyyəti хartiyası эюстярижиси щансыдыр?

- ☐ istehsal peosesi
☐ qanuni proses
☐ qeyri-mükəmməl proses
☒ mükəmməlləşdirmə prosesini
☐ qanunsuz proses

185 Ekoloji biznesin əsas prinsipləri özцнц tapmışdır

- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Biznesin əsasları qanununda”
- ☐ Ticarət palatasının qərarlarında
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”

186 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☐ istehsalat səviyyəsində
- ☒ firma səviyyəsində
- ☐ zavod səviyyəsində
- ☐ fabrik səviyyəsində

187 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ həyət səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ dalan səviyyəsində

188 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ həyət səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ dalan səviyyəsində

189 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ küçə səviyyəsində

190 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji istehsalla
- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji istehlakla

191 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji bizneslə
- ☒ ekoloji sığorta
- ☐ ekoloji istehsalla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə

192 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoticarətlə
- ☒ ekoməlumatla
- ☐ ekoəşfiyyatla

- ☐ ekobizneslə
- ☐ ekoturizmlə

193 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoticarətlə
- ☒ ekomarketinglə
- ☐ ekoməncementlə
- ☐ ekosahibkarlıqla
- ☐ ekobizneslə

194 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ qeyri-maliyyə ekoloji biznesi ilə
- ☒ maliyyə ekoloji biznesi ilə
- ☐ ticarət biznesi ilə
- ☐ nəqliyyat biznesi ilə
- ☐ bank biznesi ilə

195 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ qeyri-sahəvi ekoloji bizneslə
- ☐ istehlak tipli ekoloji bizneslə
- ☐ ticarət tipli ekoloji bizneslə
- ☒ kommərsiya ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə

196 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ istehlak tipli ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə
- ☒ istehsal ekoloji bizneslə
- ☐ ticarət tipli ekoloji bizneslə
- ☐ qeyri-sahəvi ekoloji bizneslə

197 Sahibkarlığda köməkçi ekoloji sahibkarlıq növünə aiddir

- ☐ neytral vəziyyət
- ☐ yarısaflaşdırma
- ☐ faydalı qazıntıların sadə emalı
- ☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
- ☐ dərin saflaşdırma

198 Sahibkarlığda köməkçi ekoloji növ şansıdır?

- ☐ pul
- ☐ istehsal
- ☐ qeyri-utilizasiya
- ☒ utilizasiya
- ☐ istehlak

199 Köməkçi ekoloji sahibkarlıq növü

- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
- ☐ ehtiyatların keyfiyyətsizliyi ilə
- ☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsidir
- ☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsidir
- ☐ ehtiyatların neytrallığı ilə

200 Сәйбәркарлыбын еколоји тәләбләр вә мәһдудийәтлә бағлы olan әсас sahibkarlıq növü

- ☐ neytral texnologiyanın tәdbiqi
- ☐ neytral mәhsul istehsalı
- ☐ çoxtullantılı texnologiyanın tәdbiqi
- ☒ aztullantılı yeni texnologiya vә yeni mәhsulların hazırlanması
- ☐ tullantılı texnologiyanın tәdbiqi

201 Сәйбәркарлыбын еколоји тәләбләр вә мәһдудийәтлә бағлы olan әсас sahibkarlıq növü

- ☐ tullantılı mәhsul istehsalı
- ☐ neytral mәhsul istehsalı
- ☐ zәrәrli mәhsul istehsalı
- ☒ еколоји texnika, avadanlıq, cihaz vә qurğuların istehsalı
- ☐ neytral mәhsul istehsalı

202 Ekoloji sahibkarlıq növləri neçәdir

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

203 İqtisadiyyatın tәbiәtә mәsuliyyәtli münasibәti mәsәlәlәrinin reallaşmasıнын prinsiplәri щансылардыр

- ☐ duz cavab yoxdu
- ☐ marketinq
- ☐ menecment
- ☒ audit vә mәruzәlәр
- ☐ sahibkarlıq

204 İqtisadiyyatın tәbiәtә mәsuliyyәtli münasibәti mәsәlәlәrinin reallaşmasıнын prinsiplәri щансылардыр

- ☐ borca qalmaq
- ☐ şəxsın mәsuliyyәtsizliyi
- ☐ insanın borcu
- ☒ rәhbәrliyin mәsuliyyәti vә borcu
- ☐ şəxsın borcu

205 İqtisadiyyatın tәbiәtә mәsuliyyәtli münasibәti mәsәlәlәrinin reallaşmasıнын prinsiplәri щансылардыр

- ☐ şəhәrin mәlumatlandırılması
- ☐ rayonun mәlumatlandırılması
- ☐ regionun mәlumatlandırılması
- ☒ ictimaiyyәtin mәlumatlandırılması
- ☐ ictimaiyyәtin kәnarlaşdırılması

206 İqtisadiyyatın tәbiәtә mәsuliyyәtli münasibәti mәsәlәlәrinin reallaşmasıнын prinsiplәri щансылардыр

- ☐ riskin bәrpası
- ☐ torpağın bәrpası
- ☐ әtraf mühitin pozulması
- ☒ әtraf mühitin bәrpası
- ☐ suyun bәrpası

207 İqtisadiyyatın tәbiәtә mәsuliyyәtli münasibәti mәsәlәlәrinin reallaşmasıнын prinsiplәri щансылардыр

- ☐ neytral vəziyyәt

- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsullar
- ☒ təhlükəsiz xidmət və məhsullar
- ☐ riskli pozulması

208 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

209 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ torpağa qənaət
- ☒ enerjiyə qənaət
- ☐ qara qənaət
- ☐ məhsula qənaət
- ☐ suya qənaət

210 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ suyun saxlanması
- ☐ əmtənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

211 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ tarfun qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ yanar şistın qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım

212 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ mantiyenin mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☒ biosferin mühafizəsi
- ☐ litosferin mühafizəsi

213 Ашабыдакылардан щансы хартийайа уйбундур?

- ☐ əsasən istehsaldır
- ☐ əsasən qanundur
- ☐ əsasən istəkdir
- ☒ əsasən məramnaməlidir.
- ☐ əsasən istehsaldır

214 Принциплярә эюрә sahibkarlıq fəaliyyəti хартиясы эюстярижиси щансыдыр?

- ☐ planlaşdırma
- ☐ qeyri-inteqral menecment
- ☐ inteqrallaşmış menecment
- ☒ marketing

☐ ticarət

215 Принципләря эюрә sahibkarlıq fəaliyәti xartiyası эюстярижиси щансыдыр?

- ☐ ticarətçilərə məsləhətlər
- ☐ istehsalçılara məsləhətlər
- ☐ istehlakçılara məsləhətlər
- ☒ planlaşdırıcılara məsləhətlər
- ☐ nəqliyyatçılara məsləhət

216 Принципләря эюрә sahibkarlıq fəaliyәti xartiyası эюстярижиси щансыдыр?

- ☐ planlaşdırma
- ☐ istehlak
- ☐ istehsal
- ☒ məhsul və xidmətlər
- ☐ nəqliyyat

217 Принципләря эюрә sahibkarlıq fəaliyәti xartiyası эюстярижиси щансыдыр?

- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə

218 Принципләря эюрә sahibkarlıq fəaliyәti xartiyası эюстярижиси щансыдыр?

- ☐ sadə kütləvilik
- ☐ qanuni kütləvilik
- ☐ qeyri-kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi
- ☐ qeyri-qanuni kütləvilik

219 Принципләря эюрә sahibkarlıq fəaliyәti xartiyası эюстярижиси щансыдыр?

- ☐ istehsal peosesi
- ☒ mükəmməlləşdirmə prosesı
- ☐ qeyri-mükəmməl proses
- ☐ qanunsuz proses
- ☐ qanuni proses

220 Принципләря эюрә sahibkarlıq fəaliyyәti xartiyası щансыдыр?

- ☐ firmalar üçün ekoloji təhlükələrin prioritetləri
- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri

221 Ekoloji biznesin əsas prinsipləri özünü tapmışdır

- ☐ “Biznesin əsasları qanununda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyәti xartiyasında”
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ Ticarət palatasının qərarlarında

222 Фяалиййятдя ekoloji sahibkarlıq ня демякдир?

- ☐ insan fəallığının bir cəhdidir
- ☒ insan fəallığının potensialıdır
- ☐ insan fəallığının ciddi hissəsidir
- ☐ insan fəallığının sığortasıdır
- ☐ insan fəallığının qeyri-ciddi hissəsidir

223 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ dalan səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllələr səviyyəsində
- ☒ müəssisə səviyyəsində
- ☐ həyat səviyyəsində

224 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ istehsalat səviyyəsində
- ☐ fabriklərdə
- ☐ zavod səviyyəsində
- ☒ firma səviyyəsində
- ☐ şəxsi səviyyəsində

225 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ həyat səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ dalan səviyyəsində

226 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ şəxsi səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ küçə səviyyəsində

227 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoloji istehlakla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə
- ☐ ekoloji istehsalla

228 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoloji istehsalla
- ☐ ekoloji turizmlə
- ☐ ekoloji bizneslə
- ☒ ekoloji sığorta
- ☐ ekoloji ticarətlə

229 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoticarətlə
- ☐ ekobizneslə
- ☐ ekokəşfiyyatla

- ☒ ekoməlumatla
☐ ekoturizmlə

230 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoticarətlə
☐ ekosahibkarlıqla
☐ ekommenecmentlə
☒ ekomarketinqlə
☐ ekobizneslə

231 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ nəqliyyat biznesi ilə
☐ bank biznesi ilə
☐ qeyri-maliyyə ekoloji biznesi ilə
☒ maliyyə ekoloji biznesi ilə
☐ ticarət biznesi ilə

232 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ticarət tipli ekoloji bizneslə
☐ qeyri-sahəvi ekoloji bizneslə
☐ sahəvi ekoloji bizneslə
☒ kommertiya ekoloji bizneslə
☐ istehlak tipli ekoloji bizneslə

233 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ticarət tipli ekoloji bizneslə
☐ qeyri-sahəvi ekoloji bizneslə
☐ sahəvi ekoloji bizneslə
☒ istehsal ekoloji bizneslə
☐ istehlak tipli ekoloji bizneslə

234 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ neytral vəziyyət
☐ yarısaflaşdırma
☐ faydalı qazıntıların sadə emalı
☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
☐ dərin saflaşdırma

235 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ pulla
☐ istehsalla
☐ qeyri-utilizasiya ilə
☒ utilizasiya ilə
☐ istehlakla

236 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
☐ ehtiyatların keyfiyyətsizliyi ilə
☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsi ilə
☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsi ilə
☐ ehtiyatların neytrallığı ilə

237 Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir

- ☐ neytral texnologiyanın tətbiqi
- ☐ neytral məhsul istehsalı
- ☐ çoxtullantılı texnologiyanın tətbiqi
- ☒ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
- ☐ tullantılı texnologiyanın tətbiqi

238 Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir

- ☐ tullantılı məhsul istehsalı
- ☐ neytral məhsul istehsalı
- ☐ zərərli məhsul istehsalı
- ☒ ekoloji texnika, avadanlıq, cihaz və qurğuların istehsalı
- ☐ neytral məhsul istehsalı

239 Ekoloji sahibkarlığın növləri

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

240 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ regionun məlumatlandırılması
- ☐ marketinq
- ☐ menecment
- ☒ audit və məruzələr
- ☐ sahibkarlıq

241 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ borca qalmaq
- ☐ şəxsin məsuliyyətsizliyi
- ☐ insanın borcu
- ☒ rəhbərliyin məsuliyyəti və borcu
- ☐ şəxsin borcu

242 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ ictimaiyyətin kənarlaşdırılması
- ☐ regionun məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ şəhərin məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması

243 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin bərpası
- ☐ torpağın bərpası
- ☐ ətraf mühitin pozulması
- ☒ ətraf mühitin bərpası
- ☐ suyun bərpası

244 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ neytral vəziyyət

- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsuldar
- ☒ təhlükəsiz xidmət və məhsullar
- ☐ riskli pozulması

245 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

246 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ qara qənaət
- ☐ torpağa qənaət
- ☐ suya qənaət
- ☒ enerjiyə qənaət
- ☐ məhsula qənaət

247 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ suyun saxlanması
- ☐ əmtənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

248 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ yanar şistın qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ tarfun qorunmasına yardım

249 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ mantiyenin mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☒ biosferin mühafizəsi
- ☐ litosferin mühafizəsi

250 Ekoloji sahibkarlığın formaları

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0

251 Xartiya nə deməkdir

- ☐ əsasən qanundur
- ☐ əsasən məramnaməlidir.
- ☐ əsasən istehsaldır
- ☐ əsasən istehsaldır

☒ əsasən istəkdir

252 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ nəqliyyatçılara məsləhət
- ☐ planlaşdırıcılara məsləhətlər
- ☒ istehlakçılara məsləhətlər
- ☐ istehsalçılara məsləhətlər
- ☐ ticarətçilərə məsləhətlər

253 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☒ məhsul və xidmətlər
- ☐ nəqliyyat
- ☐ planlaşdırma
- ☐ istehsal
- ☐ istehlak

254 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ düzgün qiymətləndirmə
- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə

255 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ sadə kütləvilik
- ☐ qeyri-kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi
- ☐ qeyri-qanuni kütləvilik
- ☐ qanuni kütləvilik

256 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☒ mükəmməlləşdirmə prosesi
- ☐ istehsal prosesini
- ☐ qanuni proses
- ☐ qanunsuz proses
- ☐ qeyri-mükəmməl proses

257 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ firmalar üçün ekoloji təhlükələrin prioritetləri
- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri

258 Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır

- ☐ "Təbiətin mühafizəsi qanununda"
- ☐ Ticarət palatasının qərarlarında
- ☐ "Azad ticarətə dair qanunda"
- ☐ "Biznesin əsasları qanununda"
- ☒ "Sahibkarlıq fəaliyyəti xartiyasında"

259 Ekoloji sahibkarlıq nədir

- ☐ insan fəallığının bir cəhdidir
- ☐ insan fəallığının sığortasıdır
- ☐ insan fəallığının ciddi hissəsidir
- ☐ insan fəallığının qeyri-ciddi hissəsidir
- ☒ insan fəallığının potensialıdır

260 Екологический менеджмент в экологическом менеджменте ?

- ☐ marketinqdir
- ☒ strateji menecmentin bir hissəsidir
- ☐ neytral işdir
- ☐ adi idarəetmədir
- ☐ sadə idarəetmədir

261 Экологический менеджмент в экологическом менеджменте ?

- ☐ məhəllələr səviyyəsində
- ☒ müəssisə səviyyəsində
- ☐ dalan səviyyəsində
- ☐ həyət səviyyəsində
- ☐ küçə səviyyəsində

262 Екологический менеджмент в экологическом менеджменте ?

- ☐ neytral işdir
- ☒ strateji menecmentin bir hissəsidir
- ☐ marketinqdir
- ☐ sadə idarəetmədir
- ☐ adi idarəetmədir

263 Современная сфера управления тенденциями

- ☐ 4.0
- ☐ 6.0
- ☐ 2.0
- ☐ 5.0
- ☒ 3.0

264 Экологический менеджмент в экологическом менеджменте ?

- ☒ müəssisə səviyyəsində
- ☐ dalan səviyyəsində
- ☐ həyət səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllələr səviyyəsində

265 Экологический менеджмент в экологическом менеджменте ?

- ☐ yuxarı tendensiya
- ☐ əkstendensiya
- ☐ ümumi əkstendensiya
- ☐ aşağı tendensiya
- ☒ acəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası

266 Экологический менеджмент в экологическом менеджменте ?

- ☐ maddi təminat
- ☐ mənəvi təminat
- ☒ hüquq təminatı

- ☐ iqtisadi təminat
- ☐ sosioloji təminat

267 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ informasiyanın yoxluğu
- ☒ informasiya təminatı sistemi
- ☐ informasiyanın çoxluğu
- ☐ informasiyanın azlığı
- ☐ informasiyanın çatışmazlığı

268 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ resursların çatışmazlığı
- ☒ resursların mövcudluğu
- ☐ resursların yoxluğu
- ☐ resursların azlığı
- ☐ resursların çoxluğu

269 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji şəraitin yenilməsi
- ☒ ekoloji şəraitin monitorinqi
- ☐ menecment
- ☐ marketinq
- ☐ ekoloji şəraitin pozulması

270 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji əkstəsir
- ☒ ekoloji təsir
- ☐ ekoloji dağınıqlıq
- ☐ ekoloji əksdavamiyyət
- ☐ ekoloji davamiyyət

271 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ çoxluq
- ☒ mentalitet
- ☐ gerilik
- ☐ dayamçılıq
- ☐ azlıq

272 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji auditin infrastruktururu
- ☐ ekoloji marketinqin infrastruktururu
- ☐ ekoloji inkişaf
- ☒ ekoloji menecmentin infrastruktururu
- ☐ ekoloji uçot

273 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ marketinqi
- ☒ alınmış nəticələrin nümayişi və onların ardıcıl təkmilləşdirilməsini
- ☐ istehsalı
- ☐ istehlakı
- ☐ uçotu

274 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ istehlakı
- ☐ auditi
- ☒ fəaliyyət nəticələrinin təhlili və ekoloji menecment sisteminə yenidən baxılması
- ☐ marketinqi
- ☐ uçuşunu

275 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ istehsalı
- ☒ daxili yoxlamalar və həyata keçirilən fəaliyyətin korrektə olunmasını
- ☐ uçuşu
- ☐ auditi
- ☐ marketinqi

276 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ ekoloji anditi
- ☒ ekoloji menecmentdə fəaliyyətin təşkilini
- ☐ ekoloji marketinqi
- ☐ ekoloji siyasəti
- ☐ ekoloji sosiologiyası

277 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☒ qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
- ☐ marketinqi
- ☐ menecmenti
- ☐ mentaliteti
- ☐ sosiologiyası

278 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ siyasəti
- ☐ iqtisadi siyasəti
- ☐ ümumi siyasəti
- ☒ ekoloji siyasəti
- ☐ sosioloji siyasəti

279 Ekoloji menecment sisteminin yenidən baxılıb təkmilləşdirilməsi qrupları

- ☐ 5.0
- ☐ 10.0
- ☐ 9.0
- ☒ 8.0
- ☐ 6.0

280 Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 1.0
- ☐ 7.0

281 Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları

- ☐ 7.0

- ☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 6.0

282 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı imicin formalaşdırılmaması
☐ neytral imicin formalaşdırılması
☐ mənfi imicin formalaşdırılması
☒ müəssisənin müsbət ekoloji imicinin formalaşdırılması
☐ planlı imicin formalaşdırılması

283 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı rəyin formalaşdırılmaması
☐ neytral rəyin formalaşdırılması
☐ mənfi beynəlxalq rəyin formalaşdırılması
☒ müsbət beynəlxalq rəyin formalaşdırılması
☐ planlı rəyin formalaşdırılması

284 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlaşdırma
☐ qeyri-motivasiya edilməsi
☐ neytrallıq
☒ motivasiya edilməsi
☐ beynəlxalq rəyin formalaşmaması

285 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ beynəlxalq rəyin formalaşmaması
☐ qeyri-motivasiya edilməsi
☐ məlumatlandırılmamaq
☒ müəssisə fəaliyyətinin ekoloji aspektləri barədə məlumatlandırılma
☐ neytrallıq

286 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
☐ qeyri motivasiya
☐ işçilərin fəaliyyətə hazırlanmaması
☒ işçilərin fəaliyyətə hazırlanması
☐ başa düşməmək

287 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
☐ qeyri motivasiya
☐ ekoloji maarifləndirilməmək
☒ ekoloji maarifləndirilmə
☐ başa düşməmək

288 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ başa düşməmək
☐ maarifləndirmənin olmaması
☐ qeyri-motivasiya
☒ motivasiya

- ☐ tam məlumatsızlıq

289 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ maarifləndirmək
☐ qeyri-motivasiya
☐ müəssisə barəsində məlumatın tam olmaması
☒ müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
☐ tam məlumatsızlıq

290 Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri

- ☐ 9.0
☐ 7.0
☐ 6.0
☒ 8.0
☐ 10.0

291 Ekoloji fəaliyyətin planlaşdırılması növləri

- ☐ 9.0
☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 10.0

292 Ekoloji menecmentdə ekoloji siyasətin və öhdəliklərin əsaslandırılmasının fəaliyyət növləri

- ☐ 8.0
☐ 5.0
☐ 3.0
☒ 2.0
☐ 6.0

293 Ekoloji menecmentin prinsipləri

- ☐ 8.0
☐ 6.0
☐ 3.0
☒ 10.0
☐ 7.0

294 Ekoloji menecmentin funksiyalarının qruplaşması

- ☐ 6.0
☐ 5.0
☐ 4.0
☒ 3.0
☐ 2.0

295 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsal
☐ ətraf mühitin keyfiyyətsizliyi
☒ ətraf mühitin keyfiyyətinin idarə edilməsi
☐ istehlak
☐ çirklənmə

296 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsalat
- ☐ ekoloji büdcə
- ☐ balanslaşdırma
- ☒ ekoloji uçot və ekoloji audit
- ☐ istehlak

297 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsalat
- ☐ mühasibat
- ☐ balanslaşdırma
- ☒ ekoloji balans və ekoloji nəzarət
- ☐ ekoloji büdcə

298 Ekoloji menecment konsepsiyasına aiddir

- ☐ 9.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 10.0
- ☐ 4.0

299 Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

300 Subsidiyalar

- ☐ ssudadır
- ☒ yeni ekoloji tələblətin yerinə yetirilməsinə imkan verən dövlət yardımıdır
- ☐ təhlükə yaradan yardımdır
- ☐ təhlükəsizlik yardımıdır
- ☐ qrantdır

301 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının üçüncü qrup üsulları

- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 6.0

302 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının ikinci qrup üsulları

- ☐ 6.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0
- ☐ 4.0

303 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının birinci qrup üsulları

- ☐ 4.0
- ☒ 6.0
- ☐ 5.0

- ☐ 8.0
☐ 7.0

304 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunması üsullarının qrupları

- ☐ 5.0
☒ 3.0
☐ 4.0
☐ 2.0
☐ 6.0

305 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ kommersiya
☒ Kommersiya əməliyyatlarına dair müqavilələrin bağlanması
☐ idxal
☐ istehsal
☐ ixrac

306 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
☒ beynəlxalq ticarətin yeni forma və metodlarının öyrənilməsi
☐ idxal
☐ ixrac
☐ kommersiya

307 Xərc metodunun əsas üsulları

- ☐ müsbət dəyəri
☐ neytral dəyər
☒ ləğvetmə dəyəri
☐ mənfi dəyəri
☐ cavablar yoxdur

308 Beynəlxalq ekologiya hüququnun obyektləri

- ☐ fabriklərdir
☒ yer kürəsinin təbiəti və yerətrafi kosmik məkandır
☐ müəssisələrdir
☐ zavodlardır
☐ fermer təsərrüfatlarıdır

309 Ekoloji hüquq pozuntalarına görə məsuliyyətin funksiyaları

- ☐ 3.0
☒ 4.0
☐ 6.0
☐ 5.0
☐ 2.0

310 Heyvanlar aləminin obyektlərindən istifadənin növləri

- ☐ 6.0
☒ 5.0
☐ 10.0
☐ 8.0
☐ 7.0

311 Meşə fondundan istifadə növlərə bölünür

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

312 Su obyektləri hansı məqsədlər üçün istifadə edilə bilər

- ☐ 11.0
- ☐ 5.0
- ☐ 15.0
- ☒ 10.0
- ☐ 9.0

313 Təbiətdən istifadə hüququnun növləri

- ☐ yerdən istifadə hüququ
- ☐ dağdan istifadə hüququ
- ☐ dənizdən istifadə hüququ
- ☒ bitkilərin istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

314 Təbiətdən istifadə hüququnun növləri

- ☐ dağdan istifadə hüququ
- ☐ yer təkindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ atmosferdən istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

315 Təbiətdən istifadə hüququnun növləri

- ☐ dağdan istifadə hüququ
- ☐ yer təkindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ sudan istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

316 Təbiətdən istifadə hüququnun növləri

- ☐ dağdan istifadə hüququ
- ☐ yer nüvəsindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ yerin təkindən istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

317 Təbiətdən istifadə hüququnun növləri

- ☐ mantiyadan istifadə hüququ
- ☐ yer nüvəsindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ torpaqdan istifadə hüququ
- ☐ dağdan istifadə hüququ

318 Ekologiya hüququnun mənbələri sistemini əmələ gətirən normativ hüquqi aktlar qrupu

- ☐ 4.0

- ☐ 9.0
- ☐ 8.0
- ☒ 7.0
- ☐ 5.0

319 Ekologiya hüququnun mənbələri qruplaşma əsaslarına görə aparılır

- ☐ 2.0
- ☐ 8.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

320 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi şəxslərin münasibəti
- ☐ uçot
- ☐ audit
- ☒ fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının və qanuni maraqlarının müdafiəsi üzrə münasibətlər
- ☐ fiziki şəxslərin münasibəti

321 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi şəxslərin münasibəti
- ☐ uçot
- ☐ audit
- ☒ ətraf mühitin mühfizəsi üzrə münasibətlər
- ☐ fiziki şəxslərin münasibəti

322 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi münasibətlər
- ☐ insan münasibətləri
- ☐ qeyri-mülkiyyət münasibətləri
- ☒ təbiətdən istifadə üzrə münasibətlər
- ☐ ticarət münasibətləri

323 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi münasibətlər
- ☐ insan münasibətləri
- ☐ qeyri-mülkiyyət münasibətləri
- ☒ təbiət obyektləri və ehtiyatları ilə bağlı mülkiyyət münasibətləri
- ☐ ticarət münasibətləri

324 Müəyyən əlamətlərə malik ictimai münasibətlər hüquqi tənzimlənmənin predmetləri

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 5.0
- ☐ 3.0

325 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ maddi təminat
- ☒ hüquq təminatı
- ☐ iqtisadi təminatı
- ☐ sosioloji təminat

☐ mənəvi təminat

326 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ iqtisadi təminatı
- ☐ maddi təminat
- ☐ mənəvi təminat
- ☐ sosioloji təminat
- ☒ hüquq təminatı

327 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ istehlakçılar
- ☒ su obyektı, su istifadəçiləri
- ☐ qeyri-su obyektləri
- ☐ qeyri-su istifadəçiləri
- ☐ istehsalçılar

328 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☒ təbiətdən kompleks istifadəyə görə
- ☐ səmərəli istifadəyə görə
- ☐ səmərəsiz istifadəyə görə
- ☐ seçmə istifadəyə görə
- ☐ qeyri-kompleks istifadəyə görə

329 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☐ tullantıların sovrumasına görə
- ☒ tullantıların yerləşdirilməsi və atılmasında görə
- ☐ tullantıların emalına görə
- ☐ tullantıların nəqlinə görə
- ☐ tullantıların basdırılmasına görə

330 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☒ su obyektlərindən istifadə
- ☐ ekoloji uçot
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji marketinq

331 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☒ yeraltı sərvətlərdən istifadə
- ☐ ekoloji uçot
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji marketinq

332 Təbiətdən istifadə fəaliyyəti lisenziyalaşdırılır

- ☐ ekoloji uçot
- ☒ təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət
- ☐ ekoloji audit
- ☐ ekoloji marketinq
- ☐ ekoloji nəzarət

333 Təbiətdən istifadə fəaliyyətinin lisenziyalaşdırılması

- ☐ ekoloji uçot
- ☒ təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir
- ☐ ekoloji audit
- ☐ ekoloji marketinq
- ☐ ekoloji nəzarət

334 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ menecment
- ☒ audit və məruzələr
- ☐ sahibkarlıq
- ☐ düzgün cavab yoxdu
- ☐ marketinq

335 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ qeyri-mükəmməl proses
- ☐ istehsal prosesi
- ☐ qanuni proses
- ☐ qanunsuz proses
- ☒ mükəmməlləşdirmə prosesi

336 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ düzgün cavab yoxdu
- ☐ sahibkarlıq
- ☐ marketinq
- ☐ menecment
- ☒ audit və məruzələr

337 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☒ mükəmməlləşdirmə prosesi
- ☐ qanuni proses
- ☐ istehsal prosesi
- ☐ qanunsuz proses
- ☐ qeyri-mükəmməl proses

338 Ekoloji sertifikatlaşmanın aparılmasında maraqlı olan müəssisə və təşkilatların qruplaşması

- ☒ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 9.0

339 Ekoloji standart və deklarasiya ondan ötəridir ki,

- ☐ ekoloji menecment
- ☐ düzgün cavab yoxdur
- ☒ sənaye obyektlərinin ekoloji təhlükəsizliyini təsdiqləmək
- ☐ ekoloji audit
- ☐ ekoloji uçot

340 Ekoloji standart və deklarasiya ondan ötəridir ki,

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji audit
- ☐ ekoloji audit

- ☒ obyektin yüksək səviyyədə olduğunu təsdiqləmək
- ☐ ekoloji menecment

341 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi
- ☐ beynəlxalq öhdəliklərin neytrallaşdırılması
- ☐ beynəlxalq öhdəliklərin ləğvi
- ☒ ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yardım etmək

342 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ təhlükəli məhsul ixracı
- ☒ təhlükəli məhsul, texnologiya və s.-nin idxalının qarşısının alınması
- ☐ heç bir cavab düz deyildir
- ☐ təhlükəli məhsulun istifadəsi
- ☐ təhlükəli texnologiya ixracı

343 Sertifikatlaşmanın əsas məqsədi

- ☒ ətraf mühit obyektlərinin çirklənməsinin qarşısının alınması
- ☐ çirklənmənin genişləndirilməsi
- ☐ çirkəblərin neytrallaşdırılması
- ☐ çirklənmənin dayandırılması
- ☐ heç bir cavab düz deyildir.

344 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ tullantıların ləğvinin dayandırılması
- ☐ tullantıların ləğvinin neytrallaşdırılması
- ☒ tullantıların yerləşmə, emal, daşınma və basdırılma vaxtı ekoloji təhlükəsizliyin təminatı
- ☐ tullantıların ləğvinin təminatı

345 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ ekoloji təhlükəli amillərin neytrallaşdırılması
- ☐ ekoloji təhlükəli amillərin tətbiqi
- ☒ ekoloji cəhətdən təhlükəsiz texnoloji proses, avadanlıq və istehsalın tətbiqi
- ☐ ekoloji təhlükəsiz amillərin ləğvi

346 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ qanunvericiliyə riayət olunmaması
- ☐ təbiəti mühafizə qanunvericiliyinin tələblərinin pozulması
- ☒ müəssisə və tikililərin yerləşmə, layihələşmə, tikinti və istismarı vaxtı təbiəti mühafizə qanunvericiliyinin tələblərinin icbari qaydada reallaşdırılması
- ☐ qanunvericiliyin reallaşdırılmaması

347 Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin bölündüyü qruplar

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 7.0
- ☒ 4.0
- ☐ 5.0

348 Dövlət ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ obyektlərin neytrallaşdırılması
- ☐ obyektlərin ləğvi
- ☐ obyektlərin nomenklaturasının müəyyənləşdirilməsi
- ☒ ekoloji sertifikatlaşmaya məxsus olan obyektlərin nomenklaturasının müəyyənləşməsi
- ☐ obyektlərin dağılması

349 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ integrasiyanın dünya bazarını dağıtması
- ☐ integrasiyanın ləğvi
- ☐ integrasiyanın olmaması
- ☒ ölkə iqtisadiyyatına dünya bazarına integrasiyası
- ☐ integrasiyanın neytrallığı

350 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ rəqabətin mənasızlığı
- ☐ rəqabətin ləğvi
- ☐ rəqabətə fikir verilməməsi
- ☒ milli məhsulların rəqabət qabiliyyətinin artırılması
- ☐ rəqabətin olmaması

351 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ ətraf mühitin qeyri-istifadəsi
- ☐ ətraf mühitə təsirin neytrallaşması
- ☐ ətraf mühitə müsbət təsirin qarşısının alınması
- ☒ ətraf mühitə mənfi təsirin qarşısının alınması
- ☐ ətraf mühitin istifadəsi

352 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ zərərsiz məhsulların çox miqdarda istehlakı
- ☐ zərər verən məhsulların istehlakının dayandırılması
- ☐ zərər verən məhsulların istehsalının dayandırılması
- ☒ istehlakçılara zərər verən məhsullardan qorunmaq
- ☐ zərərsiz məhsulların çox miqdarda istehsalı

353 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ təbii-resurs potensialından səmərəsiz istifadə
- ☐ ətraf mühitdən səmərəsiz istifadə
- ☐ təbii şəraitdən səmərəli istifadə
- ☒ təbii-resurs potensialından səmərəli istifadə
- ☐ təbii şəraitdən səmərəsiz istifadə

354 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ zərər verən təsirin məhvi
- ☐ zərər verən təsirin neytrallaşdırılması
- ☐ zərər verən təsirin bilinməməsi
- ☒ ətraf mühitə və sağlamlığı zərər verən təsirin qabaqcadan xəbər verilməsi
- ☐ zərər verən təsirin aradan götürülməsi

355 Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin qruplaşması

- ☐ 2.0

- ☐ 5.0
- ☐ 9.0
- ☒ a4
- ☐ 3.0

356 Ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ ekoloji eksöertiza
- ☐ ekoloji audit
- ☐ ekoloji uçot
- ☒ müvafiq norma və standartlarının hazırlanması
- ☐ ekoloji monitoring

357 Ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ ekoloji ekspertiza
- ☐ ekoloji audit
- ☐ ekoloji uçot
- ☒ ekoloji sertifikatlaşmaya məxsus obyektlərin nomenklaturasının müəyyən olunması
- ☐ ekoloji monitoring

358 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ texnoloji proseslər
- ☐ təbii şərait
- ☐ təbii resurs
- ☒ dünya bazarına ölkənin integrasiyası
- ☐ ətraf mühit obyektləri

359 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ ətraf mühit obyektləri
- ☐ təbii resurs
- ☐ idxalın stimullaşdırılması
- ☒ ixracın stimullaşdırılması
- ☐ təbii şərait

360 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ təbii şərait
- ☐ ətraf mühit obyektləri
- ☐ istehsalın qorunması
- ☒ istehlakın qorunması
- ☐ təbii resurs

361 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ təbii şərait
- ☐ texnoloji proseslər
- ☐ qabaqcadan xəbərdarlığın olmaması
- ☒ təhlükəli iş, xidmət və məhsullardan mənfi təsirin qarşısının alınması
- ☐ ətraf mühit obyektləri

362 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ təbii şərait
- ☐ texnoloji proseslər
- ☐ qabaqcadan xəbərdarlığın olmaması
- ☒ təbii-resurs potensialından səmərəli istifadə

- ☐ ətraf mühit obyektləri

363 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekoloji ekspertiza
☐ ekoloji uçot
☐ təbii şərait
☒ təbii ehtiyatlar
☐ ekoloji monitoring

364 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ yerüstü obyektlər
☐ xarici obyektlər
☐ daxili obyektlər
☒ ətraf mühit obyektləri
☐ yeraltı obyektlər

365 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
☐ monitoring
☐ ekoloji uçot
☒ xəbərdarlığa yönəlmiş iş və xidmətlər
☐ audit

366 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
☐ monitoring
☐ ekoloji uçot
☒ istehsal və istehlak tullantıları
☐ audit

367 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ mədəniyyət prosesləri
☐ ictimai proseslər
☐ texniki proseslər
☒ texnoloji proseslər
☐ sosioloji proseslər

368 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ suyun çirklənmə səbəbləri
☐ su obyektlərinə olan münasibət
☐ sudan səmərəsiz istifadənin xüsusiyyətləri
☒ su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
☐ sudan istifadənin xüsusiyyətləri

369 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ lisenziyanın yoxluğu
☐ lisenziyanın əhatə dairəsi
☐ lisenziyanın son müddəti
☒ lisenziyanın fəaliyyət müddəti
☐ lisenziyanın lazımlılığı

370 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ istehsalçılar
- ☐ su obyektlərindən istifadənin mümkünsüzlüyü
- ☐ su obyektlərindən istifadənin məqsədsizliyi
- ☒ su obyektlərindən istifadənin məqsəd və üsulları
- ☐ üsulların müəyyənəşdirilməməsi

371 Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar

- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 4.0

372 Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar

- ☐ 12.0
- ☐ 9.0
- ☐ 10.0
- ☒ 8.0
- ☐ 11.0

373 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ kadr potensialı
- ☐ bütün cavablar düzgündür

374 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ maliyyə
- ☐ bütün cavablar düzgündür

375 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ marketing
- ☐ bütün cavablar düzgündür

376 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ marketing
- ☐ bütün cavablar düzgündür

377 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot

- ☒ istehsalat
☐ bütün cavablar düzgündür

378 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksioanl zonalar

- ☐ düzgün cavab yoxdur
☐ audit
☐ uçot
☒ menecment
☐ bütün cavablar düzgündür

379 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ beynəlxalq təhlil
☐ beynəlxalq funksiyalar
☒ beynəlxalq amillət
☐ bütün cavablar düzgündür

380 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ sosial təhlil
☐ sosial funksiyalar
☒ sosial amillər
☐ bütün cavablar düzgündür

381 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ rəqabətin təhlili
☐ rəqabət funksiyaları
☒ rəqabət amillər
☐ bütün cavablar düzgündür

382 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ texnoloji təhlil
☐ texnoloji funksiyalar
☒ rəqabət amilləri
☐ bütün cavablar düzgündür

383 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ texnoloji təhlil
☐ texnoloji funksiyalar
☒ texnoloji amillər
☐ bütün cavablar düzgündür

384 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
☐ bazar təhlili
☐ bazar funksiyaları
☒ bazar amilləri
☐ bütün cavablar düzgündür

385 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ siyasi təhlil
- ☐ siyasi funksiyalar
- ☒ siyasi amillər
- ☐ bütün cavablar düzgündür

386 Strateji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi təhlil
- ☐ iqtisadi funksiyalar
- ☒ iqtisadi amillər
- ☐ bütün cavablar düzgündür

387 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ məənəviyyətə görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ xarakterinə görə
- ☐ strategiyaya görə

388 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ məənəviyyətə görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ istiqamətliliyinə görə
- ☐ strategiyaya görə

389 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ məənəviyyətə görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ prioritetliliyinə görə
- ☐ strategiyaya görə

390 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ məənəviyyətə görə
- ☐ məqsədə görə
- ☒ miqdarına görə
- ☐ sosioloji məqsədlərə görə

391 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☒ məqsədlərin müəyyənləşməsinə görə
- ☐ məənəviyyətə görə
- ☐ sosioloji məqsədlərə görə
- ☐ strategiyaya görə

392 Strateji planlaşdırmanın mərhələləri

- ☐ strategiyanın hazırlanması

- ☐ strategiyanın məqsədi
- ☐ düzgün cavab yoxdur
- ☒ strateji alternativlərin təhlili
- ☐ strategiyanın perspektivi

393 Strateji planlaşdırmanın mərhələləri

- ☒ strategiyanın seçilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın məqsədi
- ☐ strategiyanın hazırlanması
- ☐ strategiyanın təhlili

394 Strateji planlaşdırmanın mərhələləri

- ☐ strategiyanın məqsədi
- ☒ strategiyanın reallaşdırılması
- ☐ strategiyanın təhlili
- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın hazırlanması

395 Strateji planlaşdırmanın mərhələləri

- ☒ strategiyanın qiymətləndirilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın hazırlanması
- ☐ strategiyanın məqsədi
- ☐ strategiyanın təhlili

396 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☒ strateji idarəetmə
- ☐ strateji audit
- ☐ strateji uçot
- ☐ strateji təşkilətmə
- ☐ düzgün cavab yoxdur

397 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☒ strateji planlaşdırma
- ☐ düzgün cavab yoxdur
- ☐ strateji təşkilətmə
- ☐ strateji uçot
- ☐ strateji audit

398 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☒ texniki-iqtisadi planlaşdırma
- ☐ mədəni planlaşdırma
- ☐ sosial planlaşdırma
- ☐ düzgün cavab yoxdur
- ☐ texniki idarəetmə

399 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☒ istehsalat planlaşdırılması
- ☐ istehlak planlaşdırılma
- ☐ mədəni planlaşdırılma

- ☐ sosial planlaşdırılma

400 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ strateji uçot
☐ strateji audit
☒ strateji marketing
☐ düzgün cavab yoxdur
☐ strateji istehsal

401 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
☒ rəqiblərin təhlili
☐ rəqiblərin təhlil olunmaması
☐ rəqiblərin neytrallaşdırılması
☐ rəqiblərin ləğvi

402 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ tələbatın təhlil olunmaması
☒ tələbatın təhlili
☐ düzgün cavab yoxdur
☐ tələbatın azaldılması
☐ tələbatın neytrallaşdırılması

403 Firmaların rəqəbətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ satışın ləğvi
☒ satışın təşkili
☐ heç bir cavab düz deyildir
☐ satışın azaldılması
☐ satışın inkişafı

404 Maliyyə menecmenti vəzifələrinə daxildir

- ☐ 8.0
☐ 5.0
☐ 7.0
☐ 9.0
☒ 6.0

405 Maliyyə ehtiyatları axınının təşkil edən qruplar

- ☐ 8.0
☐ 7.0
☒ 5.0
☐ 4.0
☐ 6.0

406 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ uçot
☒ ekoloji müəssisənin idarəetmə aparatının təşkili
☐ düzgün cavab yoxdur
☐ bütün cavablar düzdür
☐ audit

407 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☒ maliyyə planlaşdırılması və nəzarət
- ☐ uçot
- ☐ audit
- ☐ bütün cavablar düzdür

408 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☒ kapital xərclərinin qiymətləndirilməsi
- ☐ uçot
- ☐ audit
- ☐ bütün cavablar düzdür

409 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ uçot
- ☒ investisiya layihələrinin qiymətləndirilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☐ audit

410 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ uçot
- ☒ ekoloji müəssisənin maliyyə hesabatının təhlil
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☐ audit

411 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ audit
- ☐ uçot
- ☐ düzgün cavab yoxdur
- ☒ ekoloji müəssisənin maliyyə məsələləri haqda qərar qəbul etmək
- ☐ bütün cavablar düzdür

412 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☒ ekoloji müəssisənin maliyyə siyasətinin işlənməsini və realizəsini
- ☐ uçot
- ☐ audit
- ☐ bütün cavablar düzdür

413 Ekoloji müəssisənin idarəsi üçün istifadə edilən informasiyaları qrupları

- ☐ 12.0
- ☐ 3.0
- ☒ 5.0
- ☐ 7.0
- ☐ 9.0

414 Ekoloji müəssisənin maliyyə fondları qrupları

- ☐ 2.0
- ☒ 4.0
- ☐ 7.0

- ☐ 6.0
☐ 5.0

415 Ekoloji müəssisənin kapital növləri

- ☐ 2.0
☒ 3.0
☐ 5.0
☐ 4.0
☐ 6.0

416 Ekoloji müəssisənin maliyyəsi qruplaşdırılır

- ☐ 2.0
☐ 7.0
☐ 6.0
☐ 5.0
☒ 4.0

417 Ekoloji bizneslə ekoloji maliyyənin asılı olduğu amillər qrupu

- ☐ 5.0
☐ 8.0
☐ 10.0
☒ 9.0
☐ 6.0

418 Ekoloji lizinq şirkətlərinin növləri

- ☐ 6.0
☒ 4.0
☐ 5.0
☐ 3.0
☐ 7.0

419 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ bütün cavablar düzdür
☒ xüsusi qanunları və qanunvericilik aktları olmayan ölkələr
☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
☐ ekoloji lizinqin neytral olduğu ölkələr
☐ düzgün cavab yoxdur

420 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ düzgün cavab yoxdur
☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
☒ xüsusi qanunvericilik aktları olan ölkələr
☐ ekoloji lizinqin neytral olduğu ölkələr
☐ bütün cavablar düzdür

421 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ bütün cavablar düzdür
☒ lizin əməliyyatlarını tənzimləyən xüsusi qanunları olan ölkələr
☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
☐ ekoloji lizinqin neytral olduğu ölkələr
☐ düzgün cavab yoxdur

422 Ekoloji lizinq sazişinin əsas müqayisəli üstünlükləri

- ☐ 14.0
- ☒ 11.0
- ☐ 12.0
- ☐ 13.0
- ☐ 15.0

423 Ekoloji lizinqin nöqsanları

- ☒ 4.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 8.0
- ☐ 7.0

424 Ekoloji lizinqin formaları

- ☐ ortamüddətli
- ☐ supermüddətli
- ☐ minimal müddətli
- ☒ uzunmüddətli
- ☐ maksimal müddətli

425 Ekoloji lizinqin formaları

- ☐ minimal müddətli
- ☒ qısamüddətli
- ☐ ortamüddətli
- ☐ supermüddətli
- ☐ maksimal müddətli

426 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☒ əmlak istifadəçisinin vaxtından əvvəl və ya müqavilənin müddəti bitdikdən sonra onu öz mülkiyyətinə almaq hüququ var
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketinq

427 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☒ əmlak mülkiyyətçisi onu müvəqqəti istifadəyə verdiyi üçün mükafat alır
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketinq
- ☐ bütün cavablar düzdür

428 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☒ lizinq müqaviləsinin bütün müddəti ərzində əmlak lizinq verənin mülkiyyəti olaraq qalır
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketinq
- ☐ bütün cavablar düzdür

429 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ bütün cavablar düzdür

- ☐ ekoloji menecment
- ☒ lizinq verən əmlakı şəxsi istifadəyə yox, xüsusi olaraq onu müvəqqəti istifadəyə vermək üçün əldə edir.
- ☐ ekoloji marketing
- ☐ düzgün cavab yoxdur

430 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ ekoloji marketing
- ☐ ekoloji menecment
- ☐ düzgün cavab yoxdur
- ☒ əmlak istifadəçisinin nöqsan aşkar etdikdə öz iradlarını mülkiyyətçiyə yox, heç bir əlaqəsinin olmadığı satıcıya birbaşa yönəldir.
- ☐ bütün cavablar düzdür

431 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☒ əmlak mülkiyyətçisinin yanından ötərək bir-başa istifadəyə verilir və istifadəçinin istismarına götürülür
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketing
- ☐ bütün cavablar düzdür

432 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☒ əmlak satıcısı əmlakın xüsusi olaraq lizinqə verilmək üçün alındığını bilir
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketing

433 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☒ əmlak və onun istehsalçısının seçilməsi
- ☐ ekoloji menecment
- ☐ ekoloji marketing
- ☐ bütün cavablar düzdür

434 Ekoloji müəssisə maliyyəsinin əsas mənbələri

- ☐ 15.0
- ☒ 14.0
- ☐ 12.0
- ☐ 13.0
- ☐ 16.0

435 Ekoloji biznesdə ekoloji söhbət nədir

- ☐ bütün cavablar düzdür
- ☒ söhbətin xüsusi formasıdır
- ☐ söhbətin qeyri-adi formasıdır
- ☐ söhbətin neytral formasıdır
- ☐ düzgün cavab yoxdur

436 İnsan resurslarının idarə edilməsinin kompleks məsələlər üzrə qruplaşması

- ☐ 12.0
- ☒ 6.0
- ☐ 7.0

- ☐ 8.0
- ☐ 10.0

437 Real fəaliyyət göstərən ekoloji təşkilatın sosial-psixoloji cəhətdən nə olduğunu göstərən qruplaşma

- ☐ 3.0
- ☒ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 5.0

438 Ekoloji lizinqin faydalı olan ümumi təmayüllər

- ☐ 3.0
- ☒ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 5.0

439 Ekoloji menecmentin prinsipləri

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 8.0
- ☒ 10.0
- ☐ 7.0

440 Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri

- ☐ istehlak
- ☒ idxal
- ☐ istehsal
- ☐ əmtəə
- ☐ uçot

441 Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri

- ☐ istehlak
- ☐ uçot
- ☒ ixrac
- ☐ istehsal
- ☐ əmtəə

442 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ istehsal
- ☒ diversifikasiya
- ☐ ixrac
- ☐ idxal
- ☐ uçot

443 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ istehlak
- ☒ resursların əldə edilməsi
- ☐ ixrac
- ☐ idxal
- ☐ uçot

444 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ içot
- ☐ ixrac
- ☒ təchizatın genişləndirilməsi
- ☐ idxal
- ☐ istehsal

445 Ekoloji biznesdə birbaşa metoddan istifadə halları

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 7.0
- ☒ 4.0
- ☐ 6.0

446 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehlak
- ☒ antiinhisar tənzimlənmənin forma və vasitələri
- ☐ uçot
- ☐ ixrac
- ☐ idxal

447 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☐ uçot
- ☒ beynəlxalq istehsal-texniki əlaqələrin qurulması
- ☐ idxal
- ☐ ixrac

448 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☒ texnologiya və xidmətlərin satışının təşkili
- ☐ idxal
- ☐ ixrac
- ☐ uçot

449 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ ixrac
- ☒ beynəlxalq əmtəə birləşmələrində əməliyyatların təşkili
- ☐ istehlak
- ☐ uçot
- ☐ idxal

450 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☒ ticarət-vasitəçilik strukturunun funksiyası
- ☐ uçot
- ☐ ixrac
- ☐ idxal

451 Xərc metodunun əsas üsulları

- ☐ aktiv balans dəyəri

- ☐ sırf balans dəyəri
- ☐ neytral balans dəyəri
- ☒ maddi aktivlərin xalis bazar dəyəri
- ☐ qeyri-balans dəyəri

452 Xərc metodunun əsas üsulları

- ☐ aktiv balans dəyəri
- ☐ sırf balans dəyəri
- ☐ neytral balans dəyəri
- ☒ maddi aktivlərin xalis bazar dəyəri
- ☐ qeyri-balans dəyəri

453 Əmlakın dəyər formaları

- ☐ düzgün cavab yoxdur
- ☐ məhsul dəyəri
- ☐ əmtəə dəyər
- ☒ uçot dəyəri
- ☐ qeyri-bazar dəyəri

454 Əmlakın dəyər formaları

- ☐ düzgün cavab yoxdur
- ☐ məhsul dəyəri
- ☐ əmtəə dəyər
- ☒ bazar və ya qiymətləndirmə dəyəri
- ☐ qeyri-bazar dəyəri

455 Əmlakın dəyər formaları

- ☐ əmlakın dəyərsizləşdirilməsi
- ☐ məhsul dəyəri
- ☐ əmtəə dəyər
- ☒ inventar dəyəri
- ☐ satınalma dəyəri

456 Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi

- ☐ bütün cavablar səhvdir
- ☐ girov ləğv edildikdə
- ☐ girov tətbiq edilmədikdə
- ☒ dövlət və bələdiyyə əmlakın girov məqsədləri üçün istifadə olunduqda
- ☐ girov olmadıqda

457 Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi

- ☐ düzgün cavab yoxdur
- ☐ dövlət əmlakının dəyəri ölçülmədikdə
- ☐ dövlət əmlakının dəyəri müəyyən edilmədikdə
- ☒ dövlət əmlakının dəyəri özəlləşdirmə vaxtı müəyyən edildikdə
- ☐ bütün cavablar düzdür

458 Ekoloji biznesdəki sahibkarlıq fəaliyyətində əmlakların qiymətləndirmə halları

- ☐ 11.0
- ☐ 9.0
- ☐ 6.0
- ☒ 8.0

☐ 10.0

459 Ekoloji biznesdə qiymətləndiricinin qanuni vəzifələri qrupları

- ☐ 8.0
☐ 12.0
☐ 10.0
☒ 9.0
☐ 13.0

460 Ekoloji biznesdə qnauna görə qiymətləndiricinin hüquq və vəzifələri qruplaşması

- ☐ 9.0
☐ 6.0
☐ 4.0
☒ 5.0
☐ 8.0

461 Ekoloji biznesin qiymətləndirmə istiqamətləri

- ☐ işgüzarlıq növü kimi
☐ qazanc növü kimi
☐ biznes növü kimi
☒ sahibkarları qiymətləndirmə fəaliyyətindən istifadə etməsi
☐ alqı-satqı növü kimi

462 Ekoloji biznesin qiymətləndirmə istiqamətləri

- ☐ işgüzarlıq növü kimi
☐ qazanc növü kimi
☐ biznes növü kimi
☒ sahibkarlıq növü kimi
☐ alqı-satqı növü kimi

463 Ekoloji biznesdə işgüzar etika kodeksinin tərkib hissəsi

- ☐ 4.0
☐ 7.0
☐ 8.0
☒ 6.0
☐ 5.0

464 İnnovasiya sferalarında dövlət orqanlarının neçə çür funksiyası vardır

- ☒ 8.0
☐ 4.0
☐ 6.0
☐ 12.0
☐ 10.0

465 Ekoloji müəssisənin innovasiya strategiyası seçilərkən neçə məsələnin həlli lazımdır.

- ☒ 4.0
☐ 3.0
☐ 2.0
☐ 8.0
☐ 6.0

466 Ekologiyada innovasiya biznesin həyata keçirən təşkilati- hüquqi formalar neçə çürdür

- ☐ 10.0
- ☐ 4.0
- ☒ 6.0
- ☐ 5.0
- ☐ 14.0

467 İnnovasiya prosesinin neçə mərhələsi vardır

- ☒ 6.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 12.0
- ☐ 8.0

468 Ekoloji biznesdəki innovasiya prosesi müxtəlif qruplar tərəfindən yerinə yetirilən neçə proseslərdən ibarətdir.

- ☒ 3.0
- ☐ 9.0
- ☐ 2.0
- ☐ 7.0
- ☐ 4.0

469 Ekoloji biznesdə innovasiyanın sosial nəticələri

- ☐ sosial nəticələr əhəmiyyətli deyildir
- ☐ bütün cavablar düzdür
- ☐ düzgün cavab yoxdur
- ☒ yeniliklər əhəmiyyətli sosial nəticələrlə səciyyələnir
- ☐ sosial nəticələr yoxdur

470 Ekoloji biznesdə innovasiyanın iqtisadi nəticələri

- ☒ istehsalı səmərəliliyi yüksəlir
- ☐ Bütün cavablar düzdür
- ☐ İstehsalın səmərəliliyi artmır
- ☐ Düzgün cavab yoxdur
- ☐ İstehsalın səmərəliliyi azalır

471 Ekoloji biznesdə innovasiyanın texniki nəticələri

- ☐ məhsulun rəqabət qabiliyyəti yüksəlmişdir
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☐ məhsulun çeşidi təzələnmir
- ☒ məhsulun çeşidi təzələnilir və rəqabət qabiliyyəti yüksəlir

472 Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan sosial yeniliklər

- ☒ 5.0
- ☐ 3.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 4.0

473 Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan maddi-texniki yeniliklər

- ☐ 9.0
- ☐ 6.0

- ☐ 2.0
☐ 4.0
☒ 3.0

474 Maliyyə menecmenti vəzifələrinə daxildir

- ☐ 8.0
☐ 7.0
☐ 5.0
☐ 4.0
☒ 6.0

475 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ yuxarı tendensiya
☐ ümumi əkstendensiya
☐ əkstendensiya
☒ cəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası
☐ aşağı tendensiya

476 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ informasiyanın azlığı
☐ informasiyanın çoxluğu
☐ informasiyanın yoxluğu
☒ informasiya təminatı sistemi
☐ informasiyanın çatışmazlığı

477 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ resursların çatırılmazlığı
☐ resursların azlığı
☐ resursların yoxluğu
☒ resursların mövcudluğu
☐ resursların çoxluğu

478 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ ekoloji şəraitin yenilənməsi
☐ marketing
☐ menecment
☒ ekoloji şəraitin monitorinqi
☐ ekoloji şəraitin pozulması

479 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ ekoloji dağılıqlıq
☐ ekoloji davamiyyət
☐ ekoloji əks təsir
☒ ekoloji təsir
☐ ekoloji əks davamiyyət

480 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ yüksək mədəniyyət
☐ iqtisadi dayanıqlıq
☐ ekoloji dağılıqlıq
☒ ekoloji mədəniyyət
☐ sosioloji dayanıqlıq

481 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ gerilik
- ☐ azlıq
- ☐ çoxluq
- ☒ mentalitet
- ☐ dayanıqlıq

482 Ekoloji menecmentin inkişafının müəyyən edən amillər

- ☐ ekoloji inkişaf
- ☐ ekoloji auditin infrastrukturu
- ☐ ekoloji marketinqin infrastrukturu
- ☒ ekoloji menecmentin infrastrukturu
- ☐ ekoloji uçot

483 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ marketinqi
- ☐ istehlakı
- ☐ istehsalı
- ☒ alınmış nəticələrin nümayiş və onların ardıcıl təkmilləşdirilməsi
- ☐ uçotu

484 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ istehlakı
- ☐ uçotunu
- ☐ marketinqi
- ☒ fəaliyyət nəticələrinin təhlili və ekoloji menecment sisteminə yenidən baxılmanı
- ☐ auditı

485 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ istehsalı
- ☐ auditı
- ☐ uçotu
- ☒ daxili yoxlamalar və həyata keçirilən fəaliyyətin korrektə olunmasını
- ☐ marketinqi

486 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ ekoloji auditı
- ☐ ekoloji siyasəti
- ☐ ekoloji marketinqi
- ☒ ekoloji menecmentlə fəaliyyətin təşkilini
- ☐ ekoloji sosiologiyanı

487 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ sosiologiyanı
- ☐ menecmenti
- ☐ marketinqi
- ☒ qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
- ☐ mentaliteti

488 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ siyasəti

- ☐ iqtisadi siyasəti
- ☐ ümumi siyasəti
- ☒ ekoloji siyasəti
- ☐ sosioloji siyasəti

489 Ekoloji menecmentin sisteminin yenidən baxxılıb təkmilləşdirilməsi qrupları

- ☐ 5.0
- ☐ 10.0
- ☐ 9.0
- ☒ 8.0
- ☐ 6.0

490 Ekoloji menecmentdə ekoloji fəaliyyətin nəticələrinin təhlili və qiymətləndirilməsi qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 3.0

491 Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 1.0
- ☐ 7.0

492 Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

493 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı imicin formalaşdırılması
- ☐ planlı imicin formalaşdırılmaması
- ☒ müəssisənin müsbət ekoloji imicinin formalaşdırılması
- ☐ mənfi imicin formalaşdırılması
- ☐ neytral imicin formalaşdırılması

494 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı rəyin formalaşdırılmaması
- ☐ neytral rəyin formalaşdırılması
- ☐ mənfi beynəlxalq rəyin formalaşdırılması
- ☒ müsbət beynəlxalq rəyin formalaşdırılması
- ☐ planlı rəyin formalaşdırılması

495 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlaşdırma
- ☐ qeyri-motivasiya edilməsi
- ☐ neytrallıq
- ☒ motivasiya edilməsi

- ☐ beynəlxalq rəyin formalaşması

496 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ beynəlxalq rəyin formalaşmaması
☐ qeyri-motivasiya edilməsi
☐ məlumatlandırılmamaq
☒ müəssisə fəaliyyətinin ekoloji aspektlərin barədə məlumatlandırılma
☐ neytrallıq

497 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
☐ qeyri motivasiya
☐ işçilərin fəaliyyətə hazırlanması
☒ işçilərin fəaliyyətə hazırlanması
☐ başa düşməmək

498 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
☐ qeyri motivasiya
☐ ekoloji maarifləndirilməmək
☒ ekoloji maarifləndirmə
☐ başa düşməmək

499 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
☐ qeyri motivasiya
☐ ekoloji maarifləndirməmək
☒ ekoloji maarifləndirmə
☐ başa düşməmək

500 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ başa düşməmək
☐ maarifləndirmənin olmaması
☐ qeyri-motivasiya
☒ motivasiya
☐ tam məlumatsızlıq

501 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ maarifləndirilməmək
☐ qeyri – motivasiya
☐ müəssisə barəsində məlumatın tam olmaması
☒ müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
☐ tam məlumatsızlıq

502 Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri

- ☐ 9.0
☐ 7.0
☐ 6.0
☒ 8.0
☐ 10.0

503 Ekoloji fəaliyyətin planlaşdırılması növləri

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

504 Ekoloji menecmentdə ekoloji siyasətin və öhdəliklərin əsaslandırılmasının fəaliyyət növləri

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

505 Ekoloji menecmentin vəzifələri

- ☐ 8.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 9.0
- ☐ 6.0

506 Ekoloji menecmentin prinsipləri

- ☐ 6.0
- ☒ 10.0
- ☐ 8.0
- ☐ 7.0
- ☐ 3.0

507 Ekoloji menecmentin funksiyalarının qruplaşması

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

508 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehlak
- ☐ çirklənmə
- ☐ ətraf mühitin keyfiyyətsizliyi
- ☒ ətraf mühitin keyfiyyətinin idarə edilməsi
- ☐ istehsal

509 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehlak
- ☐ ekoloji büdcə
- ☐ balanslaşdırılma
- ☒ ekoloji uçot və ekoloji audit
- ☐ istehsalat

510 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ mühasibat
- ☒ ekoloji balans və ekoloji nəzarət
- ☐ istehsal

- ☐ ekoloji büdcə
- ☐ balanslaşdırılma

511 Ekoloji menecment konsepsiyasına aiddir

- ☐ 9.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 10.0
- ☐ 4.0

512 Ekoloji menecment nədir

- ☐ neytral işdir
- ☐ sadə idarəetmədir
- ☐ marketinqdir
- ☒ strateji menecment bir hissəsidir
- ☐ adi idarəetmədir

513 Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

514 Sudan istifadə lisenziya əhatə edir

- ☐ lisneziyanın əhatə dairəsi
- ☒ lisenziyanın fəaliyyət müddəti
- ☐ lisneziyanın yoxluğu
- ☐ lisneziyanın lazımlığı
- ☐ lisenziyanın son müddətiə

515 Sudan istifadə lisenziya əhatə edir

- ☐ istehsalçılar
- ☒ su obyektlərindən istifadənin məqsəd və üsulları
- ☐ su obyektlərindən istifadənin məqsədsizliyi
- ☐ su obyektlərindən istifadənin mümkünsüzlüyü
- ☐ üsulların müəyyənləşdirilməsi

516 Sudan istifadə lisenziya əhatə edir

- ☐ düzgün cavab yoxdu
- ☒ su obyekt, su istifadəçiləri
- ☐ qeyri-su obyektləri
- ☐ qeyri-su istifadəçiləri
- ☐ istehsalçılar

517 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icazələr qrupu

- ☐ qeyri-kompleks istifadəyə görə
- ☒ təbiətdən kompleks istifadəyə görə
- ☐ səmərəli istifadəyə görə
- ☐ səmərəsiz istifadəyə görə
- ☐ seçmə istifadəyə görə

518 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji marketing
- ☐ ekoloji uçot
- ☒ su obyektlərindən istifadə
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji audit

519 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji uçot
- ☒ yeraltı sərvətlərdən istifadə
- ☐ ekoloji audit
- ☐ ekoloji marketing
- ☐ ekoloji nəzarət

520 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☒ təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət
- ☐ ekoloji uçot
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji marketing

521 Təbiətdən istifadə fəaliyyətinin lisenziyalaşdırılması

- ☐ ekoloji audit
- ☒ təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir
- ☐ ekoloji uçot
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji marketing

522 Beynəlxalq ekologiya hüququnun obyektləri

- ☐ müəssisələrdir
- ☒ yer kürəsinin təbiəti və yerətrafi kosmik məkanlar
- ☐ fermer təsərrüfatlarıdır
- ☐ fabriklərdir
- ☐ zavodlardır

523 Ekoloji hüquq pozuntularına görə məsuliyyətin funksiyaları

- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 5.0

524 Heyvanlar aləminin obyektlərindən istifadənin növləri

- ☐ 8.0
- ☒ 5.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 10.0

525 Meşə fondundan istifadə növlərə bölünür

- ☐ 5.0

- ☐ 8.0
☒ 6.0
☐ 7.0
☐ 4.0

526 Su obyektlər hansı məqsədlər üçün istifadə edilə bilər

- ☐ 15.0
☒ 10.0
☐ 9.0
☐ 11.0
☐ 5.0

527 Ekoloji tələbələr və məhdudiyyətlərlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir.

- ☐ neytral texnologiyanın tətbiqi
☐ neytral məhsul istehsalı
☐ çoxtullantılı texnologiyanın tətbiqi
☒ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
☐ tullantılı texnologiyanın tətbiqi

528 Ekoloji sahibkarlığın növləri

- ☐ 6.0
☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 5.0

529 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ borca qalmaq
☐ şəxsin məsuliyyətsizliyi
☐ insanın borcu
☒ rəhbərliyin məsuliyyəti və borcu
☐ şəxsin borcu

530 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ şəhərin məlumatlandırılması
☐ rayonun məlumatlandırılması
☐ regionun məlumatlandırılması
☒ ictimaiyyətin məlumatlandırılması
☐ ictimaiyyətin kənarlandırılması

531 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin bərpası
☐ torpağın bərpası
☐ ətraf mühitin pozulması
☒ ətraf mühitin bərpası
☐ suyun bərpası

532 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin pozulması
☐ neytral vəziyyət
☐ təhlükəli xidmət və məhsullar
☒ təhlükəsiz xidməti və məhsullar

☐ riskli vəziyyət

533 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin artması
- ☐ riskə qayıtmaq
- ☐ riskin sürətlənməsi
- ☐ riskin neytrallaşması
- ☒ riskin azaldılması

534 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ suyun saxlanması
- ☐ əmtəənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

535 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ yanar şitın qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ torfun qorunmasına yardım

536 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ mantiyanın mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☒ biosferin mühafizəsi
- ☐ litosferin mühafizəsi

537 Ekoloji sahibkarlığın formaları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

538 Xartiya nə deməkdir

- ☐ əsasən istehlakdır.
- ☐ əsasən məramnaməlidir
- ☐ əsasən qanundur
- ☒ əsasən istəkdir
- ☐ əsasən istehsalıdır

539 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ planlaşdırma
- ☐ marketing
- ☐ qeyri-inteqral menecment
- ☒ inteqrallaşmış menecment
- ☐ ticarət

540 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ ticarətçilərə məsləhətlər
- ☐ planlaşdırıcılara məsləhətlər
- ☐ istehlakçılara məsləhətlər
- ☒ istehlakçılara məsləhətlər
- ☐ nəqliyyatçılara məsləhətlər

541 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ planlaşdırma
- ☒ məhsul və xidmətlər
- ☐ istehsal
- ☐ istehlak
- ☐ nəqliyyat

542 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ sadə qiymətləndirmə
- ☐ mürəkkəb qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə

543 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ sadə kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləliyi
- ☐ qeyri-kütləvilik
- ☐ qanuni kütləvilik
- ☐ qeyri-qanuni kütləvilik

544 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ firmalar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri

545 Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
- ☒ “sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☐ “Azad ticarəti dair qanunda”
- ☐ “Bzinesin əsaslar qanununda”

546 Ekoloji sahibkarlıq nədir

- ☐ insan fəallığının bir cəhdidir.
- ☒ insan fəallığının potensialıdır
- ☐ insan fəallığının sığortasıdır
- ☐ insan fəallığının ciddi hissəsidir
- ☐ insan fəallığının qeyri-ciddi hissəsidir

547 Ekoloji bizneslə qiyməti siyasəti nə deməkdir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikinci-dərəcəli hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü-dərəcəli hissəsidir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir

548 Qiymətlər sistemi əlamətlərə görə təsnifləşir

- ☐ 4.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 3.0
- ☒ 5.0

549 Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları

- ☐ 6.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0
- ☐ 5.0

550 Qiymət nədir

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☐ dəyərin fiziki ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir

551 İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbiətin mühafizəsi siyasəti
- ☒ elmi-texniki siyasəti
- ☐ torpaq siyasəti
- ☐ su siyasəti
- ☐ atmosfer siyasəti

552 İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli şərait
- ☐ təbiətin mühafizəsi siyasəti
- ☐ atmosfer siyasəti
- ☐ su siyasəti

553 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ yeraltı obyektlər
- ☐ daxili obyektlər
- ☒ ətraf mühit obyektləri
- ☐ xarici obyektlər
- ☐ yerüstü obyektlər

554 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekoloji uçot
- ☒ xəbərdarlığa yönəlmiş iş və xidmətlər
- ☐ ekspertiza
- ☐ audit
- ☐ monitorinq

555 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
- ☒ istehsal və istehlak tullantıları
- ☐ ekoloji uçot
- ☐ monitoring
- ☐ audit

556 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ mədəniyyət proseslər
- ☒ texnoloji proseslər
- ☐ texniki proseslər
- ☐ ictimai proseslər
- ☐ sosioloji proseslər

557 Sudan istifadə lisenziya əhatə edir

- ☐ sudan səmərəsiz istifadənin xüsusiyyətləri
- ☒ su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
- ☐ sudan istifadənin xüsusiyyətləri
- ☐ suyun çirklənmə səbəbləri
- ☐ su obyektlərinə olan münasibət

558 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☐ tullantıların sovrulmasına görə
- ☐ tullantıların nəqlinə görə
- ☐ tullantıların emalına görə
- ☒ tullantıların yerləşdirilməsi və atılmasına görə
- ☐ tullantıların basdırılmasına görə

559 Milli monitoring sistemi dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ şəhərdaxilində aparılan monitoring.
- ☐ bir neçə ölkədə aparılan monitoring.
- ☐ beynəlxalq miqyasda aparılan monitoring.
- ☒ ölkə miqyasında aparılan monitoring.
- ☐ materikdə aparılan monitoring.

560 Baza monitoring sistemi nədir? (Çəki: 1)

- ☐ litosferdə baş verən proseslərə nəzarət etmək.
- ☐ faunada baş verən hallara nəzarət etmək.
- ☐ bitki aləmində baş verən hallara nəzarət etmək.
- ☒ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.
- ☐ hidrosferdə baş verən proseslərə nəzarət etmək.

561 Monitoring sistemi siniflərinə ayrılır: (Çəki: 1)

- ☐ aparıldığı yer.
- ☐ çirkləndirici mənbə.
- ☐ təsir amili.
- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
- ☐ miqyas

562 Monitoringin obyekti dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur? (Çəki: 1)

- ☐ lokal monitoring

- ☐ monitoring qiymətləndirilməsi
- ☐ ümumi nəzarət
- ☒ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
- ☐ baza monitoringi

563 Ekoloji monitoringin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
- ☐ antropogen təsirin qiymətləndirilməsi.
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ sənayenin inkişafına nəzarət.
- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə

564 Ətraf mühitin monitoringi nədir? (Çəki: 1)

- ☐ demografik proseslərə nəzarət sistemidir.
- ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ☒ uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması.
- ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır.

565 Bioloji monitoring nələr vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☐ bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.
- ☐ bioloji monitoring bitki aləmində aparılan monitoringdir
- ☐ bioloji monitoring biosferdə aparılan monitoringdir.
- ☒ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
- ☐ bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.

566 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir: (Çəki: 1)

- ☐ insan orqanizmində gedən proseslərə nəzarət
- ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
- ☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ☒ fiziki monitoring
- ☐ litosferdə gedən proseslərə nəzarət.

567 Ölkə miqyasında aparılan monitoring hansı monitoringdir? (Çəki: 1)

- ☐ şəhərdaxilində aparılan monitoring
- ☐ bir neçə ölkədə aparılan monitoring.
- ☐ beynəlxalq miqyasda aparılan monitoring.
- ☒ milli monitoring
- ☐ materikdə aparılan monitoring.

568 Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring növü məşğuldur? (Çəki: 1)

- ☐ dünyəvi monitoring sistemi
- ☐ lokal monitoring sistemi
- ☐ Regional monitoring sistemi
- ☒ Baza monitoring sistemi
- ☐ milli monitoring sistemi

569 Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitoringi nədir? (Çəki: 1)

- ☐ bir nöqtədə yerləşən mənbənin
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.

- ☐ yerini dəyişməyən mənbəyin monitorinqi.
- ☒ çirkləndirici mənbələrin monitorinqi
- ☐ müəyyən bir sahənin

570 Təsir amilinə, çirkləndirici mənbələrə, miqyasına görə fərqlənmələr nə adlanır? (Çəki: 1)

- ☐ aparıldığı yerə görə
- ☐ təmizləyici mənbələrinə görə.
- ☐ təsir amilinə görə.
- ☒ çirkləndirici mənbələrə görə.
- ☐ miqyasına görə

571 Atmosfer, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera nəyə aid edilir? (Çəki: 1)

- ☐ atmosfer, yeraltı sular
- ☐ okeanlar və dənizlər.
- ☐ yerüstü sular, okeanlar
- ☒ monitorinqin obyektinə
- ☐ atmosfer, kriosfera

572 Aşağıdakı cavablardan hansı düzgün deyil? (Çəki: 1)

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- ☐ antropogen təsirin qiymətləndirilməsi
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ nəqliyyatın inkişafına nəzarət
- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə

573 Uzun müddətli müşahidə sistemi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması nədir? (Çəki: 1)

- ☐ demoqrafik proseslərə nəzarət sistemidir
- ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ☒ ətraf mühitin monitorinqidir
- ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır

574 Aşağıdakılardan hansı təbiətdən istifadəyə görə kompleks icazəyə aid deyil?

- ☐ cərimə sanksiyalarının tətbiqi qaydaları və şərtləri
- ☐ istifadəyə verilmiş təbii ehtiyatların saxlanması və mühafizəsinin təşkili
- ☐ təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
- ☒ təhlükəsiz xidmət və məhsullar.
- ☐ ətraf mühitin çirklənməsinə görə ödənişin miqdarı.

575 Təbiətdən istifadə problemlərinin həlli hansı halda səmərəli ola bilər? (Çəki: 1)

- ☐ global ekoloji problemləri həll etdikdə
- ☐ yeni texnologiyalar tətbiq etdikdə.
- ☐ təbii ehtiyatlardan istifadə etmədikdə.
- ☒ regional yaşayışa tətbiqi dedikdə.
- ☐ maliyyə vəsaitinin həcmi artırıldıqda.

576 İmpakt monitorinq sistemi hansı sahələri əhatə edir? (Çəki: 1)

- ☐ dəniz və okean sularını
- ☐ kənd təsərrüfatı zonalarını
- ☐ sənaye müəssisələrini
- ☒ xüsusi təhlükəli zonaları
- ☐ elmi araşdırmaları

577 Monitoring nələri öyrənir? (Çəki: 1)

- ☐ maliyyə və vergi vəsaitləri
- ☐ iqlim göstəriciləri
- ☐ potensial ehtiyatları
- ☒ ətraf mühitin hərtərəfli analizi
- ☐ əhalinin yerdəyişməsinə

578 Monitoringin təsir amillərinə aid deyil? (Çəki: 1)

- ☐ müxtəlif fiziki təsir amilləri başa düşülür.
- ☐ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.
- ☐ monitoringin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ☒ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.
- ☐ müxtəlif təbii təsir amilləri başa düşülür.

579 Aşağıdakılar hansı monitoringin praktiki istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ bu vəziyyətin qiymətləndirilməsi.
- ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.
- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ☒ əhalinin miqrasiyasının nizamlanması.
- ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.

580 Aşağıdakılardan hansı antropogen təsir üzrə ekoloji monitoringin əsas məsələlərinə daxildir? (Çəki: 1)

- ☒ antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət. nəqliyyat vasitələrinə nəzarət.
- ☐ sənaye müəssisələrinə nəzarət
- ☐ əhalinin miqrasiyasına nəzarət.
- ☐ kənd təsərrüfatının yerləşməsinə nəzarət.
- ☐ düz cavab yoxdu

581 Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil: (Çəki: 1)

- ☐ məcburi göstəriş;
- ☐ icarə.
- ☐ özünüidarənin məhdudlaşdırılması;
- ☐ təqdimat;
- ☒ fəal təsərrüfat bölgüsü;

582 Lizing prosesində neçə mərhələ ayrılır? (Çəki: 1)

- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0

583 Kənar lizingin hansı formaları vardır? (Çəki: 1)

- ☐ ixrac, regional.
- ☒ idxal, ixrac
- ☐ daxili, xarici
- ☐ idxal, xaric
- ☐ ixrac, daxil

584 Maliyyə lizinginin hansı formaları vardır? (Çəki: 1)

- ☐ operativ, kənar.

- ☒ standart, liz-bek, icarədar.
- ☐ standart, icarədar, operativ.
- ☐ liz-bek, icarədar, kənar.
- ☐ lizinq «standart », operativ «standart».

585 Orta müddətli əməliyyat necə adlanır? (Çəki: 1)

- ☐ sayrinq
- ☒ xayrinq
- ☐ rentinq
- ☐ kempinq
- ☐ tempinq

586 Rentinq nədir? (Çəki: 1)

- ☐ 2 ilə qədərki əməliyyat
- ☒ 1 ilə qədərki əməliyyat
- ☐ 5 ilə qədərki əməliyyat
- ☐ 3 ilə kimi olan əməliyyat
- ☐ 10 ilə qədərki əməliyyat

587 Ekoloji sahibkarlığın mahiyyəti nədir

- ☐ ekoloji xidmətdir
- ☐ əvvəlcədən qiymətləndirmədir
- ☐ Ticarətin inkişafıdır
- ☒ insan fəallığının potensialıdır
- ☐ istehlakçıya məsləhətdir

588 Lizinq prosesi neçə mərhələyə ayrılır

- ☐ 4 mərhələdə
- ☐ 5 mərhələdə
- ☐ 2 mərhələyə
- ☒ 3 mərhələdə
- ☐ 7 mərhələdə

589 Kənar lizinqin formaları hansılardır

- ☐ beynəlxalq lizinq
- ☐ baza lizinqi
- ☐ daxili lizinq
- ☒ iqxal, ixrac lizinqi
- ☐ lokal lizinqi

590 Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir

- ☐ Ciddi
- ☐ asılı
- ☐ təcili
- ☒ operativ
- ☐ əmlak

591 İcarə müddəti nə qədər ola bilər

- ☐ İcarə müddəti göstərilmir
- ☐ 1 ildən 5 ilə qədər
- ☐ 1 ildən 10 ilə qədər
- ☒ 1 ildən 20 ilə qədər

☐ 1 ildən 3 ilə 1 ədəd

592 Klassik lizinq iştirakçıları neçə şəxsdən ibarət olur

- ☐ 10.0
☐ 3.0
☐ 4.0
☒ 2.0
☐ 6.0

593 İdxal, ixrac hansı lizinqin formasıdır?

- ☐ ixrac, regional.
☐ idxal, ixrac
☐ daxili, xarici
☒ kənar
☐ idxal, xaric

594 “Standart, Liz-bek, icarədar” hansı lizinqin formalarıdır?

- ☐ standart, icarədar, operativ
☐ lizinq «standart», operativ «standart».
☐ operativ, kənar.
☒ maliyyə lizinqi
☐ liz-bek, icarədar, kənar

595 Xayrinq nədir?

- ☒ orta müddətli əməliyyat
☐ tempinq
☐ kempinq
☐ rentinq
☐ sayrinq

596 Ekoloji lizinq hansı prinsip əsasında fəaliyyət göstərir?

- ☐ mülkiyyət lizinqi formasında
☐ klassik lizinq formasında
☐ dəyərin birdəfəlik ödənilməsi prinsipi
☒ qaytarmaq və müddət prinsipi
☐ investisiya prinsipi ilə

597 Aşağıdakı cavablardan hansı lizinq prosesinin ikinci mərhələsinə daxil deyil?

- ☐ lizinq obyektinin sığortası haqqında müqavilə
☐ lizinq avadanlığının istismara verilməsi haqqında akt.
☐ lizinq obyektinin alqı-satqı müqaviləsi.
☒ avadanlığın sonrakı istifadəsi barədə qərarın qəbul olunması
☐ lizinqə verilən avadanlığa texniki xidmət haqqında müqavilə.

598 Lizinq «Standart» dedikdə nəzərdə tutulur:

- ☐ avadanlığın istehsalçısı onu səhmdar cəmiyyətə satır, o isə öz növbəsində əmlakı girov qoyur.
☐ avadanlığın istehsalçısı onu turizm şirkətinə satır, o isə öz növbəsində
☐ avadanlığın istehsalçısı onu neft şirkətinə satır. O isə öz hövzəsində öz lizinq firması vasitəsilə əmlakı icarəyə verir.
☒ avadanlığın istehsalçısı onu maliyyə şirkətinə satır, o isə öz növbəsində öz lizinq vasitəsi ilə əmlakı icarəyə verir.
☐ avadanlığın istehsalçısı onu sığorta şirkətinə satır, o isə öz növbəsində digər sığorta şirkətinə icarəyə verir.

599 İki şəxsdən ibarət olan lizinq necə adlanır?

- ☐ operativ
- ☐ hüquqi
- ☐ hüquqi
- ☒ klassik
- ☐ obyektiv

600 bazar imkanlarının analizi;

- ☐ operativ
- ☐ marketing kompleksinin hazırlanması;
- ☐ məqsədli bazarın seçilməsi;
- ☒ bazarın hansı mallarla dolduğunu müəyyənləşdirmək;
- ☐ marketing tədbirlərinin həyata keçirilməsi.

601 Bazar tədqiqatlarında istifadə olunan informasiya növləri:

- ☐ iqtisadi, hüquqi, xüsusi tədqiqatlara;
- ☐ doğru cavab yoxdur.
- ☒ ümumi, xüsusi, kommersiya;
- ☐ müəssisə, firma və təşkilatlara;
- ☐ sahə, birlik, kommersiyalara;

602 Ekoloji bazarın vəziyyətinin inkişafını proqnozlaşdıran metodlara aid deyil:

- ☐ balans.
- ☐ ekspert qiymətləndirmə;
- ☐ ekstrapolyasiya;
- ☒ təhlil;
- ☐ iqtisadi-riyazi modelləşdirmə;

603 Marketingin əsas məqsədlərindən biri:

- ☐ ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.
- ☒ müəssisənin planauyğun və proporsional inkişafının təmin olunmasıdır;
- ☐ ekoloji bazarın inkişafının təmin olunmasıdır;
- ☐ firma və birliklərin inkişafının proqnozlaşdırılmasının təmin olunmasıdır;
- ☐ təbiətdən kompleks istifadənin təmin olunmasıdır;

604 Bazarın kanyukturasının (vəziyyətinin) öyrənilməsinə kompleks yanaşmaya aiddir: (Çəki: 1)

- ☐ dövlət və sahə statistikasına.
- ☐ təmizləyici qurğularla təminatına;
- ☐ istehsalçı və istehlakçılara;
- ☒ proqnozlaşma və analitik metodların tətbiqi;
- ☐ uçot və hesabatın rəsmi formasına;

605 Ekoloji bazarda istehsal və istehlak statistikasının öyrənilməsi imkan verir:

- ☐ rəqabət və satışı tənzimləməyi.
- ☐ müxtəlif statistik və proqnostik göstəricilərdən istifadəni;
- ☐ əmtəəlik məhsulu müəyyən etməyə;
- ☒ kəmiyyət, keyfiyyət və rəqabəti müəyyən etməyə;
- ☐ məhsul satışını stimullaşdırmağı;

606 Bazar vəziyyətinin öyrənilməsi aşağıdakı səviyyədə fərqləndirilir: (Çəki: 1)

- ☐ proqnostik, analiz, kompleks vəziyyəti
- ☐ informativ, sahəvi, köməkçi vəziyyəti;

- ☐ normativ, satlıq, iqtisadi vəziyyəti;
- ☒ ümumiqtisadi, sahəvi, əmtəlik vəziyyəti;
- ☐ kompleks, hüquqi, əmtəlik vəziyyəti;

607 Ekoloji marketing nədir? (Çəki: 1)

- ☐ istehsal və istehlak statistikasını öyrənən sahədir.
- ☐ ekoloji bazarın vəziyyətinin öyrənilməsinə yönələn idarəetmə fəaliyyətinin növüdür;
- ☐ xammal bazalarının tarixi haqqında elmdir;
- ☒ təbii resurs bazarı, enerji resursları və təbiətdən istifadə sahəsində idarəetmədir;
- ☐ ekoloji bazarın vəziyyətini analiz edən bir sistemdir;

608 Köməkçi ekoloji sahibkarlıq hansı istehsal sahələri ilə əlaqədardır? (Çəki: 1)

- ☐ torpaqların rekultivasiyası ilə
- ☐ xidmətə nəzarət ilə
- ☐ tullantıların emalı ilə
- ☒ qeyri – ekoloji istehsal sahələri ilə
- ☐ nəqliyyatın inkişafı ilə

609 Ekoloji biznes əsas prinsipləri hansı sənəddə verilir? (Çəki: 1)

- ☐ Ekologiya və TS Nazirliyinin sənədlərində
- ☐ layihə və proqnozlarda
- ☐ iqtisadi qanunlarda
- ☒ sahibkarlıq fəaliyyəti xartiyasında
- ☐ CERES sənədlərində

610 Çırkəndirici müəssisələrin ümumdünya və ya regional əhəmiyyətli olması hansı iqtisadi tədbirlərin keçirilməsinə şərait yaradır?

- ☐ şərait yaratmır.
- ☐ ssudaların
- ☐ girov sisteminin
- ☒ grantların
- ☐ inzibati vergilər

611 Ətraf mühitin çirkənlənməsinə görə vergilər necə toplanır.

- ☐ investiya yolu ilə
- ☐ sərbəst
- ☐ ləng
- ☒ çevik
- ☐ məqsədli

612 Ətraf mühitin mühafizəsinin idarə olunması üsullarına daxildir?

- ☐ tullantıların limiti
- ☐ sərbəst gəlirlər
- ☐ idxal hesabına köçürmələr
- ☒ dövlət gəlirləri ilə əlaqədar üsullar
- ☐ investisiyalar

613 Firma və şirkət təmsilçiləridir;

- ☐ dövlət tənzimlənməsidir
- ☐ kommersiya və dövlət təşkilatları təmsilçiləridir;
- ☐ daxili və xarici alıcılarıdır;
- ☒ fiziki və hüquqi şəxslərə;

- ☐ birlik və şirkət alıcılarıdır.

614 Ekoloji bazarın gigiyenik seqmentinə (bölmə) aiddir:

- ☐ tullantıları emal edən texnologiyaların satışına.
☐ enerji resurs növlərinin satışına;
☐ meşə və su resurslarının satışına;
☒ ekoloji təmiz mal və məhsulların satışına;
☐ təmizləyici qurğuların satışına;

615 Ekoloji bazarda satışın stimullaşdırıcı tədbirlərinə aid deyil

- ☐ ictimaiyyətlə əlaqələrin qurulması
☐ çox mal almağa görə ucuzlaşma tətbiq etmək;
☐ qiymətlərin aşağı salınması;
☒ marketing tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
☐ istehlakçı krediti vermək;

616 Ekoloji bazarda xüsusi informasiya mənbəyi: (Çəki: 1)

- ☐ bazar imkanlarının analizindən alınan məlumatlardır
☐ ictimaiyyətlə əlaqələrdən toplanan materiallardır;
☐ bazarın aylıq statistikasından toplanan materiallardır;
☒ alıcıların sorğusu, sərgi-satışlardan toplanan materiallardır;
☐ ekoloji fondlardan alınan məlumatlardır;

617 Ekoloji bazarda kommersiya informasiya mənbəyi: (Çəki: 1)

- ☐ şirkətlərarası satışın nəticələri haqqında toplanan informasiya.
☐ iqtisadi-riyazi hesabat;
☐ uçot və hesabat;
☒ məhsul satışı üzrə həmkar müəssisələrin informasiya mübadiləsi məlumatları;
☐ dövlət və regional statistikas;

618 Ekoloji bazarda ümumi informasiya mənbəyi:

- ☐ tədqiqatdan toplanan statistikadır;
☐ firma və istehsalçıların statistikasdır;
☐ müəssisə və şirkətlərin statistikasdır;
☒ dövlət və sahə statistikasdır;
☐ regional təşkilatların statistikasdır;

619 Ekoloji marketing nədir?

- ☐ istehsal və istehlak statistikasını öyrənən sahədir.
☐ təbii resurs bazarı, enerji resursları və təbiətdən istifadə sahəsində idarəetmədir;
☐ xammal bazalarının tarixi haqqında elmdir;
☒ ekoloji bazarın vəziyyətinin öyrənilməsinə yönələn idarəetmə fəaliyyətinin növüdür;
☐ ekoloji bazarın vəziyyətini analiz edən bir sistemdir;

620 Ekoloji menecment sisteminin elementlərinə aid deyil: (Çəki: 1)

- ☐ fəaliyyətin auditi və nəzarət sisteminin tətbiqi.
☐ fəaliyyətin təşkili və reallaşdırılması;
☐ təbiətdən istifadə fəaliyyətinin planlaşdırılması;
☒ ekoloji siyasət;
☐ fəaliyyətin nəticələrinin təhlili və yenidən baxılma;

621 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması yollarından deyil: (Çəki: 1)

- ☐ işçilərin fəvqəladə vəziyyətdə fəaliyyətə hazırlanması.
- ☐ işçilərin məlumatlandırılması;
- ☐ işçilərin motivasiya edilməsi;
- ☒ işçilərin attestasiyası;
- ☐ işçilərin ekoloji maarifləndirilməsi;

622 Ekoloji menecmentin əsasına aid deyil: (Çəki: 1)

- ☐ doğru cavab yoxdur.
- ☐ ekoloji uçot və auditə;
- ☐ ekoloji balans və nəzarətə;
- ☒ ekoloji planlaşdırma və proqnozlaşdırma;
- ☐ ətraf mühitin keyfiyyətinin idarə olunmasına;

623 Ekoloji menecmentin məqsədi: (Çəki: 1)

- ☐ müəssisə və təşkilatlarda təbiəti mühafizə fəaliyyətini yaxşılaşdırmaqdır.
- ☐ hüquqi və fiziki şəxslərin təbiətdən istifadə fəaliyyətində hüquqlarını təmin etməkdir;
- ☐ təbiətdən səmərəli istifadə və resurs qoruyucu fəaliyyətdə beynəlxalq və milli aktların tələblərinə əməl etməkdir;
- ☒ idarəetmədə iqtisadi və ekoloji maraqları təmin etmək və təhlükəsiz əmək şəraiti yaratmaqdır;
- ☐ təbiəti mühafizə problemlərinin həlli üçün menecmentdən istifadə maraqlarını artırmaqdır;

624 Beynəlxalq ekologiya hüququ:

- ☐ beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;
- ☐ ətraf mühitin fiziki və digər təsirlərdən mühafizəsi sahəsində beynəlxalq hüquq normasıdır;
- ☒ yer kürəsinin təbii ehtiyatlarından səmərəli istifadə və qlobal miqyasda ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;
- ☐ doğru cavab yoxdur.
- ☐ insanla təbiətin qarşılıqlı təsirini tənzimləyən beynəlxalq hüquq normasıdır;

625 Təbiətdən istifadə hüququnun növlərindən deyil: (Çəki: 1)

- ☐ meşə fondundan istifadə hüququdur.
- ☐ yerin təkindən istifadə hüququdur;
- ☐ torpaqdan istifadə hüququdur;
- ☒ cansız təbiətdən istifadə hüququdur;
- ☐ atmosfer və sülardan istifadə hüququdur;

626 Ekologiya hüququnun mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ doğru cavab yoxdur
- ☐ istehsalın inkişafını tənzimləyən hüquqi sənədlər toplusuna;
- ☐ məhsuldar qüvvələrin inkişafını və yerləşdirilməsini tənzimləyən normativ hüquqi aktlara;
- ☒ cəmiyyətlə təbiətin qarşılıqlı təsirindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
- ☐ təbiəti mühafizə qərar və qanunları toplusuna;

627 Hüquqi tənzimləmə metodu:

- ☐ ətraf mühitin mühafizəsini tənzimləyən hüquqi qanunlar toplusudur.
- ☐ sosial sistemlərə dövlətin hüquqi təsir üsuludur;
- ☐ ictimai münasibətlərə dövlət tərəfindən hüquqi təsir üsuludur;
- ☒ təbiətdən istifadəyə hüquqi təsir üsuludur;
- ☐ təbiətdən istifadə münasibətlərinə tənzimləyən hüquqi normalardır;

628 Ətraf mühitin vəziyyətinə müşahidə və nəzarətin istənilən metodunun effektivliyi hansı göstəricilərin məcmusu ilə qiymətləndirilmir?

- ☐ təyin etmənin selektivliyi və dəqiqliyi

- ☐ elementin aşkar edilmə həddləri
- ☐ alınan nəticələrin təkrarlanması, təyin etmənin həssaslığı
- ☒ metodun konsentrasiyasının yüksək qiymətləndirilməsi
- ☐ analizin yerinə yetirilməsinin ekspressliyi

629 Ekoloji monitoring vasitələrinin hansı növləri vardır?

- ☐ əsas və əlavə
- ☒ kontakt və qeyri-kontakt
- ☐ nisbi və qeyri-nisbi
- ☐ maddi və qeyri-maddi
- ☐ əyani və qiyabi

630 Ekoloji monitoring vasitələrinin neçə növü vardır?

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 2.0
- ☐ 7.0

631 Atmosferin öyrənilməsinin ilk cəhətləri kim tərəfindən edilmişdir ?

- ☐ Lamark
- ☐ Hekkel
- ☐ Ç.Darvin
- ☒ M.V.Lomonosov
- ☐ Kuri

632 Ekoloji idarəetmənin məsələləri :

- ☐ texnogen
- ☐ sosial
- ☐ ekoloji
- ☒ ekosistemdə dayanıqlı vəziyyətlərin axtarılması və dəstəklənməsi
- ☐ bioloji

633 Bioindikatorlar vasitəsilə aparılan monitoring necə adlanır?

- ☐ Fiziki monitoring
- ☐ Milli monitoring
- ☐ impakt monitoring
- ☒ bioloji monitoring
- ☐ Ekobiokimyəvi monitoring

634 Ekoloji biznesin əsas prinsipləri özünü tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Biznesin əsasları qanununda”

635 Lokal monitoring sistemi aşağıdakılardan hansı ilə məşğul olur?

- ☐ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
- ☐ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring
- ☐ Ölkə miqyasında aparılan monitoring
- ☒ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring

- ☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir

636 Milli monitoring aşağıdakılardan hansı ilə məşğul olur?

- ☐ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
☐ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring
☐ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring
☒ Ölkə miqyasında aparılan monitoring
☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir

637 Aşağıdakılardan hansı ilə baza monitoring sistemi məşğul olur? +

- ☐ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring
☒ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring
☐ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir
☐ Ölkə miqyasında aparılan monitoring

638 Ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət necə adlanır?

- ☐ Lokal monitoring
☐ Milli monitoring
☐ Fiziki monitoring
☒ Ekobiokimyəvi monitoring
☐ ətraf mühitin monitoringi

639 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət necə adlanır?

- ☐ Ekobiokimyəvi monitoring
☐ impakt monitoring
☐ bioloji monitoring
☒ Fiziki monitoring
☐ Milli monitoring

640 Ölkə miqyasında aparılan monitoring necə adlanır?

- ☐ Ekobiokimyəvi monitoring
☐ Lokal monitoring
☐ ətraf mühitin monitoringi
☒ Milli monitoring
☐ impakt monitoring

641 Uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması necə adlanır?

- ☐ Ekobiokimyəvi monitoring
☐ Milli monitoring
☐ fiziki monitoring
☒ ətraf mühitin monitoringi
☐ Lokal monitoring

642 Qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələr hansı monitoringin vəzifəsi hesab olunur?

- ☐ düzgün cavab yoxdu
☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.]
☒ kompleks ekoloji monitoringinin.
☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi

643 Hər hansı bir region daxilində gedən proseslər hansı monitoring adlanır? +

- ☐ dünyada gedən proseslərə.
- ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
- ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
- ☒ regional monitoring sistemi
- ☐ hər hansı bir şəhər daxilində gedən proseslərə.

644 Monitoring sözünün mənası latıncadan tərcümədən nədir?

- ☐ çirklənməni azaltmaq
- ☐ nəzər salmaq
- ☐ öyrənmək
- ☒ nəzər salmaq
- ☐ uzlaşdırmaq

645 Aşağıdakılardan hansı kompleks ekoloji monitoringin vəzifələrinə daxildir?

- ☐ yaranmış neqativ halların ləğv və ya təsirinin azaldılması üçün tədbirlər hazırlamaq.
- ☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
- ☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.
- ☒ qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələri.
- ☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi.

646 Regional monitoring sistemi nəzarəti həyata keçirir:

- ☐ dünyada gedən proseslərə nəzarət.
- ☐ inzibati rayon daxilindəki monitoring.
- ☐ hər hansı bir ölkə daxilində olan monitoring.
- ☒ hər hansı bir region daxilindəki monitoring
- ☐ hər hansı bir şəhər daxilindəki monitoring.

647 Çirkləndirici mənbələrinin monitoringi dedikdə başa düşülür:

- ☒ yerini dəyişməyən, bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitoringi
- ☐ müəyyən bir sahənin.
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ yerini dəyişməyən mənbəyin monitoringi.
- ☐ bir nöqtədə yerləşən mənbənin.

648 Monitoringin təsir amillərinə aid deyil?

- ☐ müxtəlif fiziki təsir amilləri başa düşülür.
- ☐ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.
- ☐ monitoringin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ☒ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.
- ☐ müxtəlif təbii təsir amilləri başa düşülür.

649 Aşağıdakılar hansı monitoringin praktiki istiqamətlərinə aid deyil? +

- ☐ bu vəziyyətin qiymətləndirilməsi.
- ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.
- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ☒ əhalinin miqrasiyasının nizamlanması.
- ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.

650 Sel, Vulkan, Zəlzələ, quraqlıq, torpağın eroziyası və s. hansı monitoring sisteminə aid edilir?

- ☐ lokal monitoring

- ☐ məsafə monitorinqi
- ☐ kimyəvi monitorinq
- ☒ Fiziki monitorinq
- ☐ bioloji monitorinq

651 İmpakt monitorinq sistemi hansı sahələri əhatə edir?

- ☐ dəniz və okean sularını
- ☐ kənd təsərrüfatı zonalarını
- ☐ sənaye müəssisələrini
- ☒ xüsusi təhlükəli zonaları
- ☐ elmi araşdırmaları

652 Baza monitorinq sistemi zamanı nələr nəzərə alınır?

- ☐ fiziki təsir amilləri
- ☐ çirklənmə dərəcəsi
- ☐ regional antropogen təsirlər
- ☒ urbanizasiya səviyyəsi
- ☐ kimyəvi tullantılar

653 Bioloji monitorinq nələr vasitəsilə həyata keçirilir?

- ☐ duz cavad yoxdu
- ☐ bioloji monitorinq dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitorinqdir.
- ☐ bioloji monitorinq bitki aləmində aparılan monitorinqdir
- ☒ bioindikatorlar vasitəsilə aparılan monitorinqdir bioloji monitorinq biosferdə aparılan monitorinqdir.
- ☐ bioloji monitorinq heyvanlar aləmində aparılan monitorinqdir.

654 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir:

- ☐ insan orqanizmində gedən proseslərə nəzarət
- ☐ litosferdə gedən proseslərə nəzarət.
- ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
- ☒ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ☐ fiziki monitorinq

655 Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitorinq hansıdır? +

- ☐ cavabların hamısı doğrudur
- ☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
- ☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
- ☒ lokal monitorinq sistemi
- ☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.

656 Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitorinq növü məşğuldur?

- ☐ dünyəvi monitorinq sistemi
- ☐ lokal monitorinq sistemi
- ☐ Regional monitorinq sistemi
- ☒ Baza monitorinq sistemi
- ☐ milli monitorinq sistemi

657 Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitorinqi nədir? +

- ☐ bir nöqtədə yerləşən mənbənin
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ yerini dəyişməyən mənbəyin monitorinqi.

- ☒ çirkləndirici mənbələrin monitorinqi
- ☐ müəyyən bir sahənin

658 Təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət nə adlanır?

- ☐ fiziki monitorinqdir
- ☐ qısa müddətli monitorinqdir.
- ☐ global monitorinqdir
- ☒ biosferin kompleks monitorinqi
- ☐ biosferin kompleks monitorinqidir.

659 Aşağıdakı cavablardan hansı düzgündür?

- ☐ bioloji monitorinq heyvanlar aləmində aparılan monitorinqidir.
- ☐ bioloji monitorinq bitki aləmində aparılan monitorinqidir.
- ☐ bioloji monitorinq biosferdə aparılan monitorinqidir.
- ☒ bioloji monitorinq bioindikatorlar vasitəsilə aparılan monitorinqidir.
- ☐ bioloji monitorinq dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitorinqidir.

660 Fiziki monitorinq dedikdə başa düşülür:

- ☐ insan orqanizmində gedən proseslərə nəzarət.
- ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
- ☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ☒ ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət.
- ☐ litosferdə gedən proseslərə nəzarət.

661 Aşağıdakı cavablardan hansı doğrudur?

- ☐ cavabların hamısı doğrudur.
- ☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
- ☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
- ☒ lokal monitorinq sistemi konkret antropogen mənbəyin təsiri ilə məşğul olur.
- ☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.

662 Milli monitorinq sistemi dedikdə başa düşülür:

- ☐ şəhərdaxilində aparılan monitorinq.
- ☐ bir neçə ölkədə aparılan monitorinq.
- ☐ beynəlxalq miqyasda aparılan monitorinq.
- ☒ ölkə miqyasında aparılan monitorinq.
- ☐ materikdə aparılan monitorinq.

663 Monitorinqin təsir amili hansılardır?

- ☐ fiziki təsir amilləri
- ☐ təbii təsir amilləri.
- ☐ kimyəvi çirkləndirici maddələr.
- ☒ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri. müxtəlif çirkləndirici maddələr.

664 Monitorinqin obyektə aşağıdakılardan hansılardır?

- ☐ lokal monitorinq.
- ☐ monitorinq qiymətləndirilməsi
- ☐ ümumi nəzarət
- ☒ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
- ☐ baza monitorinqi

665 Hansi ekoloji monitorinqin vəzifələrinə aid deyil?

- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ sənayenin inkişafına nəzarət.
- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
- ☐ antropogen təsirin qiymətləndirilməsi.

666 Monitoring sistemi siniflərinə ayrılır:

- ☐ aparıldığı yer.
- ☐ çirkləndirici mənbə.
- ☐ təsir amili.
- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
- ☐ miqyas

667 Bu növlər ekoloji monitoring vasitələrinə aiddir:

- ☐ əsas və əlavə
- ☐ nisbi və qeyri-nisbi
- ☐ əyani və qiyabi
- ☒ kontakt və qeyri-kontakt
- ☐ maddi və qeyri-maddi

668 Atmosferin öyrənilməsinin ilk cəhətləri hansı alim tətbiq edilmişdir ?

- ☐ Lamark
- ☐ Ç.Darvin
- ☐ Hekkel
- ☒ M.V.Lomonosov
- ☐ Kuri

669 Bu məsələlərdən birini ekoloji monitoring həll edir ?

- ☐ sosial,bioloji
- ☐ sosial,ekoloji
- ☐ ekoloji,bioloji
- ☒ dərketmə
- ☐ texnogen,sosial

670 Hansi ekoloji menecmentin vəzifələrinə aid deyil:

- ☐ cəmiyyət arasında müəssisənin "yaşıl imicinin" yaradılması
- ☐ optimal ekoloji - iqtisadi uyğunluğun müəyyən edilməsi
- ☐ ekoloji cəhətdən tam təhlükəsiz istehsal prosesinin təşkili
- ☒ müəssisənin fəaliyyətinin prioritetli ekoloji aspektlərinin müəyyən olunması
- ☐ məhsul istehsalının daim təkmilləşdirilməsi

671 Baza monitoring sistemi nədir?

- ☐ litosferdə baş verən proseslərə nəzarət etmək.
- ☐ faunada baş verən hallara nəzarət etmək.
- ☐ bitki aləmində baş verən hallara nəzarət etmək.
- ☒ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.
- ☐ hidrosferdə baş verən proseslərə nəzarət etmək.

672 Monitoring sistemi siniflərinə ayrılır:

- ☐ aparıldığı yer.
- ☐ çirkləndirici mənbə.
- ☐ təsir amili.

- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
☐ miqyas

673 Ekoloji monitorinqin vəzifələrinə aid deyil?

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
☐ antropogen təsirin qiymətləndirilməsi.
☐ antropogen təsir mənbələrinə nəzarət.
☒ sənayenin inkişafına nəzarət.
☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə

674 Neçə mərhələdə dolayı ölçmə metodunda axtarılan parametrlər təyin olunur?

- ☐ 4 mərhələdə
☐ bir mərhələdə
☐ 2 mərhələdə
☒ bir neçə mərhələdə
☐ 3 mərhələdə

675 Kim tərəfindən atmosferin öyrənilməsinin ilk cəhdləri tətbiq edilmişdir ?

- ☐ Lamarck
☐ Ç.Darvin
☐ Hekkel
☒ M.V.Lomonosov
☐ Kuri

676 Hansı məsələləri ekoloji monitorinq həll edir ?

- ☐ sosial,bioloji
☐ sosial,ekoloji
☐ ekoloji,bioloji
☒ dərk etmə
☐ texnologiya,sosial

677 Ekoloji menecmentin vəzifələrinə aid deyil:

- ☐ cəmiyyət arasında müəssisənin "yaşıl imicinin" yaradılması
☐ optimal ekoloji - iqtisadi uyğunluğun müəyyən edilməsi
☐ ekoloji cəhətdən tam təhlükəsiz istehsal prosesinin təşkili
☒ müəssisənin fəaliyyətinin prioritetli ekoloji aspektlərinin müəyyən olunması
☐ məhsul istehsalının daim təkmilləşdirilməsi

678 Ənənəvi ekoloji idarəetməyə daxil olmayan cavabı seçin:

- ☐ müəssisə üçün iqtisadi səmərəsi olmayan ekoloji idarəetmə
☐ ciddi vəzifə borcu və təşkilatlar çərçivəsində yerinə yetirilir
☐ ayrı-ayrı yüksək xərcli tədbirlər və fəaliyyət üstünlük təşkil edir."xırda" tədbirlərə diqqət
☒ fəaliyyət ildən – ilə sistemli təhsis olunur, tamamlanır və təkmilləşir
☐ qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət

679 Ekoloji menecmentin xüsusiyyəti hansıdır?

- ☐ edir."xırda" tədbirlərə diqqət artırılır
☐ müəssisə üçün iqtisadi səmərəsi olmayan ekoloji idarəetmə
☐ dövlət ekoloji nəzarətin əsas tələblərinə müvafiq fəaliyyətin öncüllüyü
☒ çoxsaylı xərcsiz və az xərcli tədbirlər və fəaliyyət üstünlük təşkil qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət
☐ ayrı-ayrı yüksək xərcli tədbirlər və fəaliyyət üstünlük təşkil edir."xırda" tədbirlərə diqqət

680 Müəssisənin ekoloji menecment sistemi özündə birləşdirdiyi xüsusiyyətlərdən hansı düzgündür?

- ☐ ekoloji xarakteristikasının qiymətləndirilməsi
- ☐ ekoloji audit
- ☐ ekoloji idarəetmə sistemləri
- ☒ əldə olunmuş nəticələrin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təşkilatı strukturu
- ☐ ekoloji markirovka

681 Müəssisənin ekoloji menecment sisteminin özündə birləşdirdiyi xüsusiyyətlərdən hansı səhvdir?

- ☐ fəaliyyətin planlaşdırılmasını
- ☐ müəssisənin ekoloji siyasəti tətbiqi
- ☐ müəssisənin ekoloji siyasətinin işlənilib hazırlanması
- ☒ ekoloji markirovka
- ☐ əldə olunmuş nəticələrin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təşkilatı strukturu

682 Aşağıdakılardan hansı müasir menecmentin funksiyalarına aid deyil?

- ☐ nəzarət
- ☐ təşkilətmə
- ☐ planlaşma
- ☒ sertifikatlaşdırma
- ☐ motivləşmə

683 Ekomenecmentin müəyyən olunmuş obyektinə aşağıdakılardan hansı aiddir?

- ☐ istehsalın planlaşdırması
- ☐ ekoloji audit
- ☐ istehsal marketinq
- ☒ istehsal və ya maliyyə menecmenti
- ☐ sertifikatlaşma

684 Ekomenecment hansı sistemin bir elementidir?

- ☐ audit
- ☐ planlaşma
- ☐ marketinq
- ☒ menecment
- ☐ sertifikatlaşdırma

685 şəxslər aiddirlər?

- ☐ hüquqi şəxslərin bir qismi
- ☐ yalnız fiziki şəxslər
- ☐ yalnız hüquqi şəxslər
- ☒ həm hüquqi həm fiziki şəxslər
- ☐ yalnız təbiətdən istifadəçilər

686 Ekoloji menecment sistemindəki əsas elementlərə aşağıdakılardan hansı aiddir?

- ☐ planlaşdırma
- ☐ ekoloji sertifikatlaşdırma
- ☐ ekoloji marketinq
- ☒ ekoloji menecment
- ☐ ekoloji audit

687 Ekoloji menecment sistemindən əsas elementlərə aşağıdakılardan hansı aid deyil?

- ☐ Ekoloji idarəetmə

- ☐ ekoloji menecment
- ☐ ekologiyalaşdırılmış menecment
- ☒ ekoloji marketing
- ☐ Ekoloji sahibkarlıq

688 Ekoloji menecment bir proses kimi özündə hansı funksiyaları birləşdirir?

- ☐ sertifikatlaşdırma
- ☐ ekoloji audit
- ☐ qloballaşma
- ☒ ekoloji marketing
- ☐ idarəetmə

689 Ekoloji menecment bir proses kimi özündə hansı funksiyaları birləşdirir?

- ☐ motivləşmə
- ☐ planlaşma
- ☐ marketing
- ☒ idarəetmə
- ☐ təşkilatlanma

690 Ekoloji menecment sisteminin inkişafı və təkmilləşdirilməsinə hansı daxildir?

- ☐ müəssisələrin ekoloji məhsullarının artması, dövlətin iqtisadiyyata müdaxiləsinin azalması,
- ☐ müəssisənin ekoloji məqsədlərinin və əldə edilmiş nəticələrin nümayiş etdirilməsi
- ☐ məsrəfsiz və ya az məsrəfli metodların maksimal istifadə edilməsi
- ☒ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☐ müəssisənin fəaliyyətinin ekoloji aspektləri üzrə bütün marağı olan şəxslərlə əməkdaşlıq

691 Ekoloji menecmentin əsas məqsədi nədir?

- ☐ iqtisadi subyektlərin müstəqil qəbul etdikləri ekoloji siyasət əsasında hazırlanmış
- ☐ ekoloji problemlərin həlli üçün məsrəfsiz və ya az məsrəfli metodların maksimal istifadə
- ☐ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☒ müəssisənin təbiəti mühafizə fəaliyyətinin prinsiplərinin, vasitələrinin toplusu və növü
- ☐ müəssisənin ətraf mühitinin mühafizəsi və resursların səmərəli istifadəsi sahəsində əsas

692 Bazar iqtisadiyyatına keçid şəraitində müəssisə və təşkilatların idarə edilməsi sistemində baş vermiş keyfiyyət dəyişikliklərinin xarakterik xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- ☐ qəbul edilmiş siyasətə və məqsədlərə müvafiq fəaliyyətin planlaşdırılması
- ☐ fəaliyyətin həyata keçirilməsinin daxili monitorinqi
- ☐ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☒ müəssisələrin ekoloji məhsullarının artması, dövlətin iqtisadiyyata müdaxiləsinin azalması
- ☐ planlaşdırılmış fəaliyyətin bütün heyətin iştirakı ilə təşkili və praktiki reallaşdırılması

693 Bazar iqtisadiyyatına keçid şəraitində müəssisə və təşkilatların idarə edilməsi sistemində hansı keyfiyyət dəyişiklikləri baş vermişdir?

- ☐ ekoloji siyasətin və məqsədlərin işlənməsi, təsdiq edilməsi və deklarasiyalaşdırılması
- ☐ ekoloji menecment sisteminin təhlilindən istifadə etmək
- ☐ inzibati – amirlik metodundan imtina etmək
- ☒ inzibati – amirlik metodundan istifadə etmək
- ☐ daxili monitorinq sistemindən istifadə etmək

694 Ekoloji menecment nəyi öyrənir?

- ☐ təbii resurslardan səmərəli istifadə olunmasının
- ☒ təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin qanunauyğunluqları

- ☐ təbiətdən istifadəyə görə ödəmələri
- ☐ istehsal fəaliyyətinin təşkilini
- ☐ ekoloji texnika və cihazların istehsalını

695 Ekoloji menecmentdə daxil olan cavabı seçin

- ☐ ekoloji öhdəliklərin hazırlanması
- ☐ yeni sistemin qurulması
- ☐ Qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət
- ☒ Müəssisə rəhbərliyinin qərarları ilə müəyyən edilən təşəbbüskarlıq və könüllülük
- ☐ ekoloji nəzarətin təşkili

696 Ənənəvi ekoloji idarəetməyə daxil olan cavabı seçin

- ☐ ekoloji siyasət
- ☐ Fəaliyyət planlarının və nəticələrinin əlaqədar şəxslərə və tərəflərə daim aktiv nümayiş
- ☐ Fəaliyyət ildən ilə sistemə təhsil olmur, tamamlanır və təkmilləşir
- ☒ Ciddi vəzifə borcu və təşkilatlar çərçivəsində yerinə yetirilir
- ☐ ekoloji idarəetmə

697 Müəssisədə ekoloji menecment sisteminin ümumiləşdirilmiş modelinə aiddir

- ☐ yeni sistemin qurulması
- ☐ ekoloji motivasiyanın təşkili
- ☐ ekoloji fəaliyyətin
- ☒ Qəbul edilmiş siyasətə və məqsədlərə müvafiq fəaliyyətin planlaşdırılması
- ☐ ekoloji siyasətin təşkili

698 Verilənlərin hansı menecment sisteminin inkişafına və təkmilləşdirilməsinə daxildir.

- ☐ ekoloji motivasiyanın təşkili
- ☐ ekoloji siyasət və öhdəliklərin tamamlanması
- ☐ yeni istehsal sahələrinin yaradılması
- ☒ Planlaşdırılmış fəaliyyətin bütün heyətin iştirakı ilə təşkili və reallaşdırılması
- ☐ yeni sistemin qurulması

699 Ekoloji menecment sisteminin inkişafına aiddir

- ☐ ekoloji siyasət
- ☐ ekoloji xarakteristikanın qiymətləndirilməsi
- ☐ ekoloji idarəetmə sistemləri
- ☒ Ekoloji siyasətin və məqsədlərin işlənilməsi təsdiq edilməsi və deklarasiyalaşdırılması
- ☐ ekoloji audit

700 Ekoloji menecment konsepsiyasının sayı

- ☐ 9.0
- ☐ 4.0
- ☒ 6.0
- ☐ 7.0
- ☐ 10.0